

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



“SƏS” qəzeti mənim
üçün ən əziz qəzetdir

İlham


SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 217 (5689) 16 noyabr 2018-ci il. “Əlincə” Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub



Səh 2

“Azərbaycanda idmana
yüksək dövlət qayğısı
göstərilir”



2

Bakıda “Üfüqde yeni fərsətlər:
qadın sahibkarlar üçün yaşlı
işiq” mövzusunda konfrans
keçirilib



5

Milli Məclisdə 2019-cu ilin
dövlət büdcəsi ilə bağlı
müzakirələr başa çatıb



4

Böyük Azərbaycan şairi
İmadəddin Nəsiminin 650 illik
yubileyi qeyd ediləcək



5

“Bako Saakyanın Fransaya
qanunsuz səfərini
pisləyirik”



6

“Təcavüz halında KTMT
üzləri, müqaviləyə əsasən,
Dağlıq Qarabağa yox,
Ermənistanı hərbi dəstək
verməlidirlər”



8

9

Müşfiq Ələsgəri:
“Elmidar kimilərindən
dəyənək rolunda istifadə
etmək belə ölkəyə
ziyandır”



9

Bəhruz Quliyev:
“Media Klubu”nu
rekətlər müdafiə edir”



6

Aydın Mirzəzadə: “Biz
Fransa dövlətindən
prinsipial mövqə
gözləyirik”



16 noyabr 2018-ci il

Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülmə abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin ətrafındakı ərazidə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq-quruculuq işləri çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına görülmə işlər barədə məlumat verildi. Prezident İlham Əliyevin 2016-cı ilin avqustunda imzaladığı müvafiq sərəncamlarla ayrılmış vəsaitlər hesabına Bakı şəhərinin Yasamal rayonunda yerləşən Füzuli meydanı ətrafındakı ərazidə yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin görülməsi, habelə Təzəpir məscidinin ətrafındakı ərazinin abadlaşdırılması, buranın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və ziyarətə gələnlərə avtomobillərini saxlamaları üçün imkan yaratmaq məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən həmin ərazidə irihəcmli layihələrin icrasına başlanılıb.

İlkin mərhələdə Statistika dairəsi-Nərimanov heykəli-Füzuli meydanını əhatə edən 26 hektar ərazidə tıxacların aradan qaldırılması və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülmə. O cümlədən Füzuli meydanını Nərimanov prospekti ilə birləşdirən



yeni prospekt salınıb, yeni yol qovşaqları tikilib və mövcud küçələr genişləndirilib.

Növbəti mərhələdə isə Təzəpir məscidinin qarşısında xüsusi bağın salınması, Füzuli küçəsi boyunca Mərkəzi Parkın Nərimanov Nərimanov prospektində davam etdirilməsi, əhali üçün istirahət-əyləncə guşələrinin yaradılması nəzərdə tutulur. Bununla da Bakı şəhərində yaşıllıq zonalarının artırılması və şəhərin ekoloji vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm addım atılmış olacaq.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızda həyata keçirilən abadlıq-quruculuq işləri, şəhər sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq sahələrinin salınması, paytaxtın qədim tarixi memarlıq nümunələrinin bərpası və yeni, müasir binaların tikilib istifadəyə verilməsi nəticəsində Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bu istiqamətdə aparılan işlərin miqyası getdikcə daha da genişlənir. Paytaxtımızda yeni çoxmərtəbəli müasir binaların və digər sosial obyektlərin inşa-

sı ilə yanaşı, şəhərin inkişaf tempinə uyğun gəlməyən, paytaxtımızın müasirlik ansamblını pozan tikililərin sökülməsi ilə bağlı da mühüm layihələr icra edilib. Həyata keçirilən bu cür layihələr arasında keçmişdə "Sovetski" adlanan məhəllənin sökülməsi böyük əhəmiyyəti ilə seçilir. Bu məhəllənin sökülməsi Bakının daha da müasirləşdirilməsi istiqamətində görülmə işlərinin davamı olmaqla, şəhərin Baş Planının icrasının təmin olunmasına, habelə paytaxtda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına da böyük töhfə verdi. Bu ərazidə salınan yeni yollar Bakıda nəqliyyatın rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində, şəhərdə tıxacların azaldılmasında mühüm rol oynadı. Bu layihənin icrası həm də paytaxt sakinlərinin və Bakıya gələn çoxsaylı turistlərin mədəni istirahəti üçün müvafiq şəraitin yaradılması və şəhərin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin də davamlı olduğunu bir daha nümayiş etdirir. Aparılan işlərin gedişi ilə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.



“Azərbaycanda idmana yüksək dövlət qayğısı göstərilir”

Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrū Parsonsunu qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrū Parsonsun Azərbaycana səfərinin onun təmsil etdiyi qurumla ölkəmiz arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaratdığını dedi. Prezident İlham Əliyev Azərbaycanda idmana, o cümlədən paralimpiyaya yüksək dövlət qayğısı göstərildiyini qeyd edərək bil-

dirdi ki, ölkəmizdə aparılan idman siyasəti Azərbaycanın ictimai həyatında böyük rol oynayır. Azərbaycanda paralimpiyaçılara göstərilən xüsusi diqqət və qayğıdan danışıq dövlətimizin başçısı bildirdi ki, paralimpiyaçılarımız Yay Paralimpiya və eləcə də Avropa Oyunlarında yaxşı nəticələr göstərmişlər.

Prezident İlham Əliyev Endrū Parsonsun Ümumdünya Antidoping Agentliyinin Təsisçilər Şurasının Bakıda keçirilən iclasında iştirakının önəmini qeyd etdi və ölkəmizin bu təşkilatla da yaxşı əməkdaşlıq həyata keçirdiyini dedi.

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrū Parsons Azərbaycana üçüncü dəfə səfər etdiyini, ötən dövr ərzində ölkəmizdə böyük inkişaf proseslərinin getdiyini şahidi olduğunu vurğuladı. O, Prezident İlham Əliyevin idmana, o cümlədən paralimpiyaçılara böyük diqqət və qayğı göstərdiyini qeyd etdi və bu münasibətlə beynəlxalq paralimpiya hərəkatı adından dövlətimizin başçısına minnətdarlığını bildirdi. Endrū Parsons Azərbaycanda paralimpiyanın inkişafının bir nümunə olduğunu vurğuladı.

Rəsmi xronika

Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Trend-in məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamda qeyd edilir ki, Abel Məmmədli oğlu Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin.

Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Trend-in məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamda qeyd olunur ki, Eldar Əziz oğlu Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında peyk vasitəsilə Yer inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Əvəz Qocayevə “Əməkdar mühəndis” fəxri adı verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Əvəz İlyas oğlu Qocayevə “Əməkdar mühəndis” fəxri adı verilsin.

Prezident İlham Əliyev Şükür Astanova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.


Prezident İlham Əliyev Qusar rayonunun Qusar-Əniq-Laza avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

İsveçrə və Azərbaycan arasında yüksək səviyyədə dialoq mövcuddur

İsveçrənin İctimai Radio və Televiziya Korporasiyasının beynəlxalq xidməti olan “Swissinfo” agentliyi Bakı-Cenevrə aviasiyasının açılması münasibətilə Azərbaycanın bu ölkədəki səfiri Xanım İbrahimovadan müsahibə alıb.

AZƏRTAC xəbər verir ki, müsahibədə bu il oktyabrın 31-dən etibarən Azərbaycana səfər etmək istəyən isveçrəlilər üçün Bakı-Cenevrə birbaşa reysinin açılması ilə yeni imkanlar yarandığını qeyd edilib. Səfir reysin fəaliyyətə başlamasını Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişafında böyük addım kimi səciyyələndirib. Həmçinin qeyd edib ki, hər iki ölkə arasında iqtisadi və humanitar sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. Hər iki ölkə arasında ən yüksək səviyyədə görüşlər, biznes forumları və qarşılıqlı səfərlər əlaqələrin dərinləşməsinə öz töhfəsini verir. İsveçrə parlamentində cəmi 18 ölkə ilə dostluq qrupu mövcuddur və Azərbaycanla da dostluq qrupunun fəaliyyət göstərməsi ölkələr arasındakı əlaqələrə verilən diqqətə bariz nümunədir.



Xanım İbrahimova müsahibədə, həmçinin iki ölkə arasında mal dövriyyəsinin artımı, şirkətlərin fəaliyyəti, Azərbaycan məhsullarının İsveçrədə tanıtılması və satışı, investisiya fəaliyyəti üçün yaradılan şərait, bu ölkədəki Azərbaycan diasporu və digər mövzularda sualları cavablandırıb.

Nino Çikovani: “Azərbaycan ilə Gürcüstan arasında iqtisadi münasibətlər çox yüksək səviyyədədir”

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi münasibətlər çox yüksək səviyyədədir. Bizim Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatında da çox yaxşı əməkdaşlığımız var. Bu format bizə bir sıra vacib layihələri gerçəkləşdirməyə imkan verdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Ticarət və Sənaye Palatasının prezidenti Nino Çikovani söyləyib. Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan-Gürcüstan regional biznes forumu keçirilə bilər. Noyabrın 20-də keçirilməsi nəzərdə tutulan forumun paytaxt Tbilisidə deyil, Gürcüstanın bölgələrinin birində keçirilməsi planlaşdırılıb.

N.Çikovani, eyni zamanda, Azərbaycan, Gürcüstan və Türkiyə iş adamlarının biznes forumunun da keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. “Bu cür tədbirlər bizim əməkdaşlığımızı, dostluğumuzu, iqtisadiyyatımızı daha da möhkəmləndirir”, - deyir N.Çikovani vurğulayıb.



16 noyabr 2018-ci il

Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb



Noyabrın 15-də Milli Məclisin plenar iclasında 2019-cu il üçün dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilib. Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq müzakirə olunacaq məsələlərə bağlı məlumat verib.

Əvvəlcə Milli Məclisin işlər idarəsinin müdiri Firudin Hacıyev parlamentin gələnlərinə xərclər smetası barədə məlumatı diqqətə çatdırıb. Bildirilib ki, Milli Məclisin və onun Aparatının 2019-cu il üçün xərclər smetasının layihəsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq ştat cədvəllərinə, inzibati binalarında, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanmış müqavilələrə və proqnozlara əsasən tərtib edilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 27 milyon 69 min 600 manat vəsait nəzərdə tutulub. Xərclər smetasının ümumi dəyərinin 68,5 faizini əməkhaqqı fondu və əməkhaqqı ilə əlaqədar ayırmalar təşkil edir.

Deputatlar məsələ ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2019-cu il üçün xərclər smetası barədə məlumat verib. Bildirib ki, 2019-cu ildə Azərbaycan Respublikası Hesablama Palatasının saxlanması üçün 4 milyon 368 min 941 manat vəsait proqnozlaşdırılır. Bu vəsait 2018-ci ilin proqnoz göstəricisindən təqribən 6,5 faiz çoxdur. Artım əsasən bezi yardımçı dövlət qulluqçularının inzibati təsnifat üzrə yerləşməsindən irəli gəlir və yanacaqın qiyməti ilə bağlıdır. Palata üzrə xərclər smetasının ümumi məbləğinin 84,3 faizi əməyin ödənilməsinə təşkil edir.

Parlamentdə müzakirələr zamanı qaldırılmış məsələlərə münasibət bildirilməsi üçün hökumətə noyabrın 23-dək vaxt verilib. Daha sonra gündəlikdəki digər məsələlər müzakirə edilib.

"Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" və "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanunlarda dəyişikliklər edilməsinə dair layihələri təqdim edən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hər üç məsələni ətraflı şərhləndirib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Əli Hüseynli "Notariat haqqında" Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə də məlumat verib. Bildirilib ki, dəyişikliklər notariat hərəkətlərinin aparılması ilə bağlı milli və beynəlxalq təcrübə nəzərə alınmaqla qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təklif edilir.

Qanun layihəsində notarius vəzifəsi tələblərinə hüquqşünas ixtisası üzrə 3 ildən az olmayaq iş stajının olması əlavə olunur. Bundan başqa, xüsusi notariusun köməkçisinin təyin olunması və onun fəaliyyəti ilə bağlı yeni normalar təklif edilir.

Layihədə notariusun şəhadətnaməsinin məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanı (Ədliyyə Nazirliyi) tərəfindən deyil, yalnız Ədliyyə Nazirliyi tərəfindən ləğv edilməsi təklif edilir. Bu da məhkəmə prosesinin uzun zaman ala biləcəyini nəzərə alaraq, ləğv etməyə əsas olan halların vaxtında və operativ araşdırılaraq qərar verilməsi məqsədi güdür. Bu zaman maraqlı şəxslərin inzibati aktdan mövcud qanunvericiliyə əsasən şikayət vermək hüququ saxlanılır.

Xüsusi notariusun vəzifədən kənarlaşdırılması ilə bağlı yeni maddə təklif olunur. Layihədə öz əksini tapmış vəzifədən kənarlaşdırılması üçün mövcud olan əsaslar aradan qalxdıqda, xüsusi notarius vəzifələrinin icrasına buraxılır. Layihəyə əsasən notariuslar "Elektron notariat" informasiya sistemindən istifadə edirlər, hər bir notariusun elektron imzası olmalıdır. Bundan başqa, xüsusi notariusun müraciət edən şəxslər tərəfindən əvvəlcədən verilmiş bildiriş üzrə notariat ofisindən kənar, habelə iş vaxtından sonra, istirahət və ya bayram günlərində də notariat hərəkətləri apara bilməsi layihədə öz əksini tapıb.

Layihədə Qanuna xüsusi notariusun intizam məsuliyyətinə cəlb edilməsi qaydası və tətbiq edilən intizam tənbehlərini tənzimləyən yeni normanın əlavə edilməsi təklif olunur. Notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə, notariusların məcburi üzvlüyünə əsaslanan, fəaliyyətini özünüidareetmə prinsipi üzrə həyata keçirən və qeyri-kommersiya hüquqi şəxs olan Notariat Palatasının yaradılması təklif olunur.

Qanunun mövcud redaksiyada öz əksini tapan daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlərin həmin əmlakın olduğu yer üzrə təsdiq olunması ilə bağlı tələbinin ləğv olunması təklif edilir. Qanun layihəsi səsə qoyularaq təsdiq edilib. Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Rəfiqə Kamalqızı

XİN: Bako Saakyanın Fransaya səfəri oyuncaq qurumun beynəlxalq səviyyədə təşviqinə yönələn növbəti uğursuz cəhddir

Özünü Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi təqdim edən Bako Saakyanın Fransaya səfəri oyuncaq qurumun beynəlxalq səviyyədə təşviq edilməsinə yönələn növbəti uğursuz cəhddir. Bu səfərin həyata keçirilməsi üçün imkan yaradan və qanunsuz rejimin nümayəndələrini qəbul edən Fransa bu addımı ilə nəinki Azərbaycan və Fransa arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış sazişlərin dilinə uyğun davranmır, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında yer alıb.

Açıqlamada deyilir: "Fransanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma rejimin təbliğinə şərait yaratması bu ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münasibətlərinin həlli üzrə danışıqlar prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri qismində obyektivliyini və qərəzsizliyini ciddi sual altına alır.

Fransanın Azərbaycanın ərazilərinin işğalı və yüz minlərlə azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalmasına bilavasitə əli olan insanların tənənəli şəkildə qəbul edilməsinə icazə verməsi bu ölkənin Azərbaycan ictimaiyyətində nüfuzuna ciddi zərbə vurur. Azərbaycan qeyd olunan məsələ ilə bağlı Fransa tərəfinə diplomatik kanallarla qəti etirazını bildirecək.

Fransa tərəfindən davamlı əsasda yürüdülmə və ikili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir".

"Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin əhəmiyyəti yaxın gələcəkdə artacaq"



Noyabrın 15-də Vyanada səfərdə olan "Azərbaycan Demir Yolları" QSC-nin sədri Cavid Qurbanov və Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiyalar Nazirliyinin baş katibi Andreas Rayxardt arasında görüş olub. Görüşdə "Avstriya Demir Yolları" Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Andreas Mathe və Avstriya parlamentində Avstriya-Azərbaycan ikitərəfli parlament işçi qrupunun rəhbəri Barbara Krenn də iştirak ediblər.

C.Qurbanov görüşdə Azərbaycanda demir yollarının inkişaf etdirilməsi və müasir tələblərə uyğun qurulması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, "Şərqi-Qərbi" nəqliyyat dəhlizi, o cümlədən Çindən yüklərin Avropaya çatdırılması üçün nəzərdə tutulan nəqliyyat marşrutlarında Azərbaycanın yerləşdiyi coğrafi məkan böyük potensiala malikdir və bu marşrut hazırda Avropaya yüklərin daşınması üçün istifadə edilən marşrutlardan vaxt, qiymət və səmərəlilik baxımından daha üstündür. Azərbaycanda mövcud olan demir yolu nəqliyyatı sisteminin müasir tələblərə cavab verməsi və lazımı logistik şəraitin yaradılması da yüklərin sürətli və keyfiyyətli daşınmasına təminat verir. Eləcə də Azərbaycanın tələfinin həmin marşrut üzərində yerləşən bir sıra dövlətlərlə uğurlu danışıqlar aparması da gələcəkdə Avropa ölkələrinə bu dəhlizdən istifadəyə marağını artırma biləcək. Avstriyanın da Avropanın mərkəzində yerləşən mühüm nəqliyyat qovşağı olmasını nəzərə alaraq qeyd edilib ki, Avstriyanın Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizi layihələrində iştirakı təqdirləyici hal olardı.

Baş katib Andreas Rayxardt görüşdə bildirib ki, rəsmi Vyana Azərbaycan və Avstriya arasında iqtisadi əlaqələrin dərinləşməsində maraqlıdır. Vitse-kansler Haynts-Kristian Ştraxenin rəhbərliyi ilə oktyabr ayında böyük nümayəndə heyətinin Azərbaycana səfəri və dövlət başçısı İlham Əliyev tərəfindən qəbulu bu əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. O, Avropa ilə Çin arasında yük dövriyyəsinin yaxın gələcəkdə getdikcə artmaqda olduğunu və ekoloji səbəblərə görə yük daşımalarında demir yolunun çəkisinin yüksələcəyini nəzərə alaraq, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin böyük əhəmiyyət daşıyacağını vurğulayıb.

Görüşdə hər iki ölkənin demir yolu qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub, gələcəkdə bu əməkdaşlığın konkret layihələrə çevrilməsi istiqamətində fikir mübadiləsi aparılıb.



Noyabrın 15-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə "Üfüqdə yeni fərsətlər: qadın sahibkarlar üçün yaşıl işıq" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirdi ki, konfransın təşkilində əsas məqsəd qadın sahibkarlığının inkişafına dəstək olmaq, onlar üçün yeni imkanlar yaratmaqdan ibarətdir.

Bildirilib ki, noyabrın 12-18-də dünyada sahibkarlığın inkişafı həftəsi qeyd olunur. Konfrans həm də bu təşəbbüsə dəstək vermək məqsədi daşıyır.

Məlumat verilib ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü ilə təsis olunub. Assosiasiyanın əsas məqsədi kiçik və orta sahibkarlıqla məşğul olan sahibkar qadınları bir araya gətirmək, onların inkişafına, yerli və dünya arenasına çıxmalarına dəstək verməkdir. Eləcə də məqsəd assosiasiyanın təşəbbüsü ilə yerli və beynəlxalq tədbirlərdə, forumlarda, konfranslarda, təlimlərdə sahibkar qadınların iştirakını təşkil etməkdir. Qısa müddət ərzində assosiasiya böyük nailiyyətlər əldə edib, daxili və xarici əlaqələrini genişləndirib və hazırda sahibkar qadınlarla birgə ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir.

Bakıda "Üfüqdə yeni fərsətlər: qadın sahibkarlar üçün yaşıl işıq" mövzusunda konfrans keçirilib

Hicran Hüseynova vurğulayıb ki, bu gün Azərbaycanda sahibkarlığa çox böyük dəstək var. Ölkəmiz bu sahədə bir çox beynəlxalq konvensiyaya qoşulub. Bu konvensiyalarda ölkəmiz üçün vacib məsələlər, xüsusilə gender problemi də yer alır. Əvvəllər Azərbaycanda qadın sahibkarlar 4 faiz təşkil edirdisə, indi bu rəqəm 30 faizə çatıb. Son 15 ildə Azərbaycanda 4060-dan çox qadın sahibkara 72,5 milyon manat kredit verilib. Bu, o deməkdir ki, Azərbaycanda bu istiqamətdə böyük dəyişikliklər gedir.

Tədbirdə çıxış edən Baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, hökumətin diqqət mərkəzində saxladığı məsələlərdən biri də ailə sferasında qadın əməyinin əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi, onların kiçik və orta sahibkarlığa cəlb edilməsidir. Bu, hökumətin müəyyən etdiyi siyasətin tərkib hissəsidir. Azərbaycan hökuməti qadınların kiçik və orta sahibkarlıqla məşğul olma səviyyəsini artırmaq üçün proqramlar həyata keçirir. "Biz qadınların kiçik və orta sahibkarlıqla məşğul olmasını stimullaşdırmaq üçün tədbirlər həyata keçiririk. Qadınlarımız ailə həyatının qayğısının böyük hissəsini öz üzərlərinə götürdüklerinden onların kiçik və orta sahibkarlıqla məşğul olması imkanları bir-birini tamamlayır", - deyərək əlavə edib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda kiçik sahibkarlığın formalarından biri kimi özünüməşğulluq forması tətbiq olunur. Bu da qadınların əmək fəaliyyətinin artırılması üçün əlavə imkan yaradır. Azərbaycan hökuməti Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə özünüməşğulluq üçün əhəmiyyətli stimullaşdırıcı tədbirlər həyata keçirməyi, o cümlədən maliyyə vəsaiti ayırmağı nəzərdə tutub. Özünüməşğulluğun inkişaf etdirilməsində hökumətin müəyyənləşdirdiyi proqramlarda iştirak etməklə qadınlarımız kiçik istehsal və xidmət üçün müəyyən vərdiş və biliklər əldə edəcəklər. Azərbaycan qadınlarının məşğulluq səviyyəsi bir sıra sahələrdə, xüsusilə də təhsil və səhiyyə sahəsində yüksəkdir. Hətta iki sahədə qadınlar iştirakçılıq səviyyəsinə görə kişilərdən üstünlüklər. Bütün sahələrdə qadın və kişilərin bərabər təmsil olunmaları vacib amildir. Biz bunu da təşviq edirik. Bu mənada, qadınların sahibkarlıq sahəsində iştirakçılığının artması önəmli vəzifələrdən biridir. Qadın fəallığı ictimai tərəqqinin ən vacib göstəricilərindəndir. Harada qadın fəallığı varsa, orada ictimai tərəqqi var. Azərbaycan qadını bütün sahələrdə ictimai fəallığını nümayiş etdirir, ictimai rəyde iştirak edir. Diqqətə çatdırılıb ki, azad bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq, sahibkarlığın, xüsusilə

kiçik və orta sahibkarlığın inkişafına qayğı göstərilməsi Azərbaycan dövlətinin diqqət yetirdiyi məsələlərdən biridir. Bu işdə Azərbaycan Qadın Sahibkarlığı Assosiasiyası müəyyən nailiyyətlər əldə edə bilib. Hədəfimiz ondan ibarətdir ki, qadınlarımız kiçik və orta sahibkarlıqla daha cəsarətlə, daha qətiyyətlə məşğul olsunlar, daha çox sayda qadın sahibkarlıq sferasına cəlb olunsun.

Sonra çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzadə konfransın əhəmiyyətindən danışdı. Bildirib ki, belə tədbirlərin keçirilməsi qadınların sahibkarlıq fəaliyyətinin artırılmasında, onların hüquqlarının qorunmasında və layiqli əməyin təmin olunmasında, həmçinin perspektivlərin müəyyən edilməsində mühüm rol oynayır. Qadınlar arasında sahibkarlığı gücləndirmək üçün aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti, media və mütəxəssis icması da daxil olmaqla bütün iştirakçıların davamlı dəstəyinə ehtiyac var.

Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət respublikamızın dinamik inkişafına şərait yaradıb. Son 15 ildə makroiqtisadi sabitlik şəraitində sosial-yönümlü iqtisadiyyatın formalaşması tam təmin edilib, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib. Azərbaycanda qadınların əhəlinin 50,1 faizini təşkil etdiyini deyən S.Babayeva bildirdi ki, ölkədə fəaliyyət göstərən fərdi sahibkarların 21,5 faizi qadınlardır. Ölkədə qadınların əmək bazarında kişilərlə bərabər hüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir. Bu gün Azərbaycanda hər 100 təhsil alanın orta hesabla 47 faizini, işçi qüvvəsinin 49 faizini, məşğul əhəlinin 48 faizini, elmi işçilərin isə 53 faizini qadınlar təşkil edir. Qadın sahibkarlığının inkişafı üzrə komissiyanın fəallığının real nəticəsi olaraq bu gündə 400-

dək qadın iş adamı Azərbaycan Sahibkarlar Konfederasiyasının ətrafında toplanıb.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə diqqətə çatdırıb ki, bugünkü tədbir Azərbaycan qadın hərəkatının inkişafında özünəməxsus rol oynayacaq. Azərbaycan qadınının uğurları kifayət qədərdir. Dövlətimizin iqtisadi inkişafında sahibkar qadınlarımızın rolu böyükdür. Sahibkarlığın, xüsusilə də qadın sahibkarlığının inkişafı ölkə rəhbərliyinin ən çox önəm verdiyi məsələlərdəndir. Bu gün Azərbaycan qadınlarının ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatda rolu getdikcə artır.

Bu yaxınlarda Vergi Məcəlləsində dəyişikliklər edilməyini deyən komitə sədri bildirdi ki, təklif olunan dəyişiklik kiçik sahibkarlar üçün geniş imkanlar açacaq.

Sonra çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib ki, ölkəmizdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün münbit şərait yaradılıb. Fəxr hissi ilə demək olar ki, Azərbaycan sürətlə inkişaf edir. Ölkəmizdə sahibkarlığa, qadın sahibkarlara xüsusi önəm verilir. Bu, özünü bütün beynəlxalq hesabatlarda Azərbaycanın irəliləmələrində olmasında göstərir.

Konfransda çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, GIZ, SLRD-nin layihə rəhbəri Gülnarə Məmmədova, Rusiya Federasiyası Dağıstan Respublikası Qadınlar Cəmiyyətinin sədri İntizar Mamutayeva, Gürcüstan İşgüzar Qadınlar Birliyinin nümayəndəsi xanım Mzi Kereselidze və başqaları bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdı və assosiasiyanın gələcək fəaliyyətinə uğurlar arzulayıblar.

Daha sonra konfrans öz işini "Sahibkarlıqda qadınlar: biznes və ailə öhdəliklərini necə balanslaşdırmaq olar?" və "İnvestorlarla mentor saati" mövzusunda iclaslarla davam etdirib. Qeyd edək ki, konfrans çərçivəsində xanımların əl işlərindən ibarət sayca 13-cü olan "Göz nuru, əl əməyi" adlı sərgi təşkil olunub.

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd ediləcək



Prezident İlham Əliyev noyabrın 15-də böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi Nazirlər Kabinetinə tapşırılıb.

Sərəncamda vurğulanır ki, 2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətinə, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərz və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir.

16 noyabr 2018-ci il

“Bako Saakyanın Fransaya qanunsuz səfərini pisləyirik”

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri” Bako Saakyanın Fransaya qanunsuz səfəri ilə bağlı bəyanat yayıb.

İctimai Birlikdən SİA-ya daxil olan bəyanatın mətnində deyilir:

-Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfərini kəskin şəkildə pisləyir və hiddətini ifadə edirik.

ATƏT-in Minsk qrupunun həmsədrələrindən biri kimi Fransanın öhdəliklərinə zidd olmasına baxmayaraq, bu səfərin qarşısının alınması üçün heç bir tədbir görülmür. Fransa hökumətinin defələrlə təkrarlanan bu kimi qeyri-qanuni əməllərə passiv seyrçi münasibəti və təsirli addımlar atması qəbul edilməz haldır.

Fransa Cənubi Osetiya, Abxaziya, Krım və Dnestriyanı bölgələrdən olan şəxslərə Fransa ərazisinə daxil olmağa icazə verilmədiyi halda, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinə xüsusi rəğbət göstərir. Həmçinin Fransa hökuməti Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının



etnik təmizləməyə məruz qaldığını və fundamental hüquqlarının kobud şəkildə pozulduğunu çox yaxşı bildiyi halda, bu kimi birtərəfli və separatizm xarakterli addımların həyata keçirilməsinə göz yumur, insan hüquqlarının ayrılmazlığı və bərabər hüquqluq prinsiplərini pozur. Bu mənada, Fransa müxtəlif təəssübkeşlik hissləri ilə ayrı-seçkiliyə əsaslanan siyasət yürüdü.

Azərbaycan vətəndaşları Fransa səfirliyindən viza almaqda çətinlik çəkdikləri və bürokratik sürüdülməçiliklə üzləşdikləri halda, müharibə cinayətkarı olan Bako Saakyana saxta sənədlərlə Şengen viza tələblərini kobud şəkildə pozaraq Fransa ərazisinə daxil olur. Bu qanunsuz səfərin həyata keçirilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə maneə olmaqla yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət edir. Nəhayət Fransa tərəfi başa düşməlidir ki, bu kimi qərəzli və qeyri-obyektiv əməllər Dağlıq Qarabağın Azərbaycan icması və bütövlükdə

Azərbaycan ictimai rəyində Fransanın nüfuzuna ciddi xələl yetirir. Əgər Fransa münaqişənin həllinə həqiqətən töhfə vermək niyyətindədirsə, onda ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi qərəzsizliyini təmin etməli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasına çalışmalı və Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarını birlikdə Parisə dəvət etməli və bu iki icma arasında bərabər hüquqlu əsasda etnik bərabərliyi və dialoqu dəstəkləməlidir.

Fransa tərəfi də bilməlidir ki, etnik təmizləmə siyasətinə məruz qalmış və doğma torpaqlarından qovulmuş azərbaycanlıların yalnız öz doğma ərazilərinə qayıtması halında regionda dayanıqlı və ədalətli sülhün təmin olunması mümkün ola bilər.

Aydın Mirzəzadə: “Biz Fransa dövlətindən prinsipial mövqe gözləyirik”



“Fransa dövləti Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfərini Ermənistan pasportu olması və şəxsi səfər kimi qiymətləndirir. Amma digər tərəfdən Fransa dövlətinə Bako Saakyanın işğal edilmiş torpaqlarında qondarma administrasiyanın rəhbəri olduğu yaxşı məlumdur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu gün işğalçılıq və başqa dövlətin ərazisini nəzarət altında saxlamaqla məşğul olan bir insanın öz ölkəsinə daxil olmasına icazə verilməsinin özü düzgün deyil: “Biz Fransa dövlətindən bu məsələ ilə bağlı bir prinsipial mövqe gözləyirik. Çox istərdik ki, Fransa Azərbaycanın ərazi bütövlüyün tanıdığı, problemin həlli üzrə ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətindən biri kimi bu məsələdə daha katiqorik bir mövqe tutardı. Bu baxımdan Bako Saakyanın və onun kimilər artıq gələcək səfərlər etməmişdən əvvəl çox ciddi düşünerdilər. Yəqin ki, Azərbaycanın diplomatik strukturları tərəfindən bu məsələ ciddi şəkildə Fransa tərəfinə çatdırılacaq”.

bir növ siyasi proseslərlə manipulyasiyadır. Əlbəttə ki, dünyanın demokratik institutlarının gözü qarşısında baş verən bu prosesi hamı izləyir və əsla nə olursa-olsun onların işğala bəraət qazandırma siyasətinin baş tutmasına Azərbaycan yol verməyəcəkdir”.



DSX-nin rəisi SQKŞ-nin 80-ci iclasında iştirak edib

Cari ilin noyabr ayının 14-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızistan Respublikasının Bişkek şəhərində Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 80-ci iclasında müşahidəçi qismində iştirak edib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan, Rusiya, Tacikistan, Ermənistan və Türkmənistanın sərhəd xidmətləri, SQKŞ-nin Əla-qələndirici Xidməti, MDB-nin İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi, Sərhəd xidməti veteranlarının Beynəlxalq İctimai Birliklər İttifaqının Əlaqələndirici Şurasının nümayəndə heyətləri iştirak ediblər.

İclas zamanı MDB iştirakçısı olan dövlətlərin sərhədlərində vəziyyət, onun inkişaf tendensiyaları və sərhəd təhlükəsizliyinin təmin edilməsi barədə fikir mübadiləsi aparılmış, sərhədlərdə baş verən böhran hallarının tənzimlənməsi üzrə birgə təlimlərin təşkil olunması, Böyük Vətən Müharibəsində qələbənin 75-ci ildönümünün qeyd olunması ilə bağlı SQKŞ-nin Tədbirlər Planının həyata keçirilməsi, elmi-tədqiqat fəaliyyətinin aparılması, 2018-ci ildə SQKŞ-nin fəaliyyətinin nəticələri və 2019-cu il üçün tapşırıqları, növbəti iclasın gündəliyi və digər məsələlər müzakirə olunub.

İclasdan sonra Rusiya, Belarus, Türkmənistan, Tacikistan Sərhəd Xidmətlərinin rəhbərləri ilə görüşlər keçirilib, qarşılıqlı əlaqələrin perspektivləri və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin nümayəndə heyətləri arasında görüş keçirilib, ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və qarşılıqlı faydalı inkişafı məsələləri müzakirə olunub, görüşün yekunlarına dair ikitərəfli protokol imzalanıb. Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

“Sana srer”: “Qarşidurmalar yaşana bilər”



Ermənistanın “Sana srer” partiyasının nümayəndəsi Gevorg Safaryan 9 dekabr tarixində keçiriləcək növbədənənar parlament seçkilərində iştirak etmək üçün sənədləri mərkəzi seçki komissiyasına təqdim edib. SİA aysor.am-a istinadən xəbər verir ki, jurnalistlərə açıqlama verərək partiya təmsilçisi istisna etməyib ki, “Sana srer” parlamentə düşsə, heç də bütün təklif olunan məsələlərdə hakimiyyətə dəstək verməyəcək.

Jurnalistlərin adıçəkilən partiyanın parlamentdə müxalifət cinahında dayanmaq ehtimalının nə qədər real görünməsi sualını da cavablandıraraq Safaryan görə, onlar hətta “inqilaba” dəstək verdisələr belə, sabah başqa hadisələr yaranabilir. “Biz, bəyan etmişdik ki, inqilabi dəstəkləyirik, ancaq sabah parlamentdə olarkən, əlbəttə ki, debatlar, düşüncə fərqlilikləri, hətta qarşidurmalar yaşana bilər və bütün bunlardan sonra həqiqət yaranar”, deyərək “Sana srer” nümayəndəsi bildirib. Safaryan seçki komissiyasına partiyasının siyahısındakı 10 yeri təqdim edib.

“Ermənistanda demokratik sistem yoxdur”



“Ermənistan hər nə qədər öz daxilində baş verən prosesləri demokratiya hadisəsi kimi təqdim etməyə çalışsa da, əslində, burada demokratiyadan əsər-ələmət yoxdur. Çünki müxtəlif qruplaşmaların daxili çəkişməsi və ayrı-ayrı xarici güc mərkəzlərindən diqtə olunan siyasi istiqamətlər üzrə hazırda təzadlı siyasi proseslər baş verir”.

Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, bu proseslərin normal məcradan çıxıb terror və radikal qarşidurma səviyyəsinə keçməsi ən məsələsidir: “Çünki Ermənistanda bütövlükdə demokratik sistem yoxdur, eləcə də demokratik sistemi tənzimləyəcək hüquqi sistem yoxdur. Bununla belə xaricdən ölkə daxilinə ötürülən impluslarla bu və ya digər qruplaşmalar hərəkət edirlər. Ona görə də bu vax-

ta qədər Ermənistanda qarşidurmanın və kaosun radikal müstəviyə keçməsi əslində təəccüblüdür. Ancaq küçə hərəkətinə əlbəttə ki, demokratiya hadisəsi kimi dünya ictimaiyyətinə nə qədər təqdim etməyə çalışsalar da bu baş tutmur. Ona görə də Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfsində ayrı-ayrı qruplaşmaların radikal addımlar atması proqnozlaşdırılır. Düşünürəm ki, ümumiyyətlə həyat tərzində, cəmiyyətində demokratiya ənənələri olmayan bir süni toplumda hansısa demokratiya hadisəsindən danışmaq qeyri-mümkündür. Ona görə də görünür bu vaxta qədər hadisələrin radikal qarşidurma müstəvisinə keçməməsinin səbəbi Ermənistandakı ayrı-ayrı qruplaşmaları idarə edən xarici qüvvələrin rəyi və mövqeyi ilə bağlıdır.

Əgər onların rəyi və mövqeyi dəyişsə, biz əlbəttə Ermənistanda kaos və anarxiya da müşahidə edə bilərik. Düşünürəm ki, baş verənlərin demokratiya ilə heç bir əlaqəsi yoxdur. Sadəcə Qərbin gözündə guya ki, legitim bir parlament seçkisini keçirməsi təəssüratını yaratmaqla növbəti mərhələdə Paşinyanın hakimiyyətinə demokratik hakimiyyət imici formalaşdırmaq üçün bu addımlar atılır və bu addımlar xaricdən himayə edilir. Nəticədə də Ermənistanın işğalçılıq siyasətini pərdələməklə burada demokratik bir rejim olduğunu dünyaya nümayiş etdirməyə çalışırlar. Bu baş tutan deyil. Bu

BSU-da "Kulturoloji paradigmlar və yeniləşən Azərbaycan" mövzusunda beynəlxalq konfrans keçirilib

Dünya Bakı Slavyan Universitetində "Kulturoloji paradigmlar və yeniləşən Azərbaycan" mövzusunda beynəlxalq elmi konfransın açılışı olub. BSU və Türkiyənin Reyting Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransda bir sıra dövlət rəsmiləri, səfir, təhsil ekspertləri iştirak ediblər.

der Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayıb. Ulu Öndərin təhsil sahəsindəki xidmətlərinə toxunan S.Vəliyeva onun müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdığını, gənclərlə bağlı bir çox yeniliklərə imza atıldığını, yeni qurumların təsis olunduğunu, mühüm istiqamətlərin müəyyənləşdirildiyini, Dövlət proqramlarının həyata keçirildiyini bildirdi.

Ege Universitetinin professoru Fikrət Türkmən Azərbaycanla Türkiyə arasında qurulan dostluq əlaqələrinin qədim tarixə malik olduğunu qeyd edib. O, iki qardaş ölkəni birləşdirən bağların humanitar sahədə özünü yüksək səviyyədə büruzə verdiyini vurğulayıb və bu konfransın "bir millət, iki dövlət" siyasətinə daha bir töhfə olduğunu qeyd edib.

Konfransda çıxış edən L.N.Qumilyov adına Avrasiya



Tədbiri BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov açaraq, konfransın məqsəd və əhəmiyyətindən danışdı. Sonra BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycan mədəniyyət tarixinə ekskurs edərək, xalqımızın milli-mənəvi dəyərlərini mərhələlər üzrə xarakterizə edib. O, Azərbaycan xalqının tarix boyu tolerant və multikultural dəyərlərə üstünlük verdiyini, ədəbi-bədii, ictimai-siyasi, elmi-fəlsəfi fikir tarixində həmin dəyərlərin yerini konkret tarixi fakt və ədəbi-fəlsəfi nümunələrlə səciyləndirib.

Azərbaycanın dünyada mövqeyinin getdikcə möhkəmləndiyini bildiren N.Əliyeva ölkəmizin artıq bəşəriyyəti maraqlandıran geniş spektrli dialoqların, fikir mübadilələrinin, müzakirələrin mərkəzinə çevrildiyini qeyd edib. "Azərbaycanın paytaxtı artıq neçə ildir humanitar və integrativ impulsların yaradılması ilə yanaşı, beynəlxalq səviyyədə humanitar çağırışlar həyata keçirir, sivilizasiyalar arasında körpü rolunu oynayır, nəzəri və praktiki bilik mübadiləsini həyata keçirmək məqsədi ilə konstruktiv debatlarla ev sahibliyi edir. Beynəlxalq təşkilatlara, dünya ölkələrinə və ayrılıqda hər bir şəxsə ünvanlanmış tövsiyələr və müraciətlər buradan yayımlanır. VI Bakı Beynəlxalq Humanitar Forumu beynəlxalq aləmin qarşısında təhsilin və elmin insan kapitalının inkişafına istiqamətləndirilməsini, innovasiyaların iqtisadiyyatın yeni mənbəyinə çevrilməsini, cəmiyyətdə sabitliyin bərqərar olması üçün multikulturalizm siyasətinin həyat tərzini kimi gerçəkləşdirilməsini, regional tərəfdaşlığın gücləndirilməsini, insan təhlükəsizliyini, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini prinsipial məsələ kimi irəli sürmüşdür. Bugünkü konfrans elm və təhsildə sahəsində həmin Forumun tövsiyə və tapşırıqlarının mahiyyətindən doğmuşdur".

"Kaspi" Təhsil Şirkətinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva çıxışına bu günlərdə Özbəkistanda keçirilən dahi ədəbimiz Hüseyin Cavide həsr olunmuş konfransla bağlı təəssüratlarını bölüşməklə başlayıb. O, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının dünya xalqları arasında yüksək səviyyədə təbliğindən söz açıb. S.Vəliyeva müasir Azərbaycanın nailiyyətlərində, müstəqil dövlətimizin əldə etdiyi uğurlarda, onun dünyada tanınmasında Ümummilli Li-



Milli Universitetinin professoru Şolpan Zharinbekova iki gün davam edəcək beynəlxalq elmi konfrans çərçivəsində BSU ilə L.N.Qumilyov adına Avrasiya Milli Universiteti arasında müqavilə imzalanacağı barədə məlumat verib. Təmsil etdiyi universitetdə Azərbaycana aid guşə yaradıldığını deyən qonaq qazaxıstanlı tələbələrin Azərbaycan mədəniyyətinə, tarixinə olan marağından söz açıb.

Təhsil eksperti, professor Şahlar Əsgərov çıxışında kulturoloji paradigmların pedaqoji paradigmlarla tamamlanmasının vacibliyindən danışdı. O, bugünkü tərbiyə sistemində sosiallığın önə çıxarılmasının əhəmiyyətini vurğulayıb. Müstəqil Azərbaycanın bu gün tolerant, multikultural dəyərlərin gücləndirilməsində fəallıq göstərdiyini diqqətə çatdıraraq Ş.Əsgərov bildirdi ki, BSU-da keçirilən beynəlxalq elmi konfransın təşkilini yüksək dəyərləndirir. Ş.Əsgərov respublikamızda müxtəlif humanitar forumların, idman yarışlarının və beynəlxalq tədbirlərin keçirilməsini Azərbaycanın dünyada güclü mövqeyə malik olmasının göstəricisi kimi səciyləndirib.

Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Bakı Slavyan Universiteti tərəfindən keçirilən beynəlxalq tədbirlərin ölkəmizin dünyada nüfuzunun artmasında mühüm rol oynadığını bildirdi.

Sonra Türkiyənin Reyting Akademiyasının professoru Turqay Berksoy, Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin sədri, Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi, Çexiya Texnologiya Universitetinin professoru Azər Kərimov və başqaları çıxış ediblər.

Konfrans BSU-nun "Arzu" rəqs ansamblının hazırladığı milli rəqsin nümayişi ilə başa çatıb.

Qeyd edək ki, konfrans öz işini səkkiz bölmədə iki gün davam etdirəcək.

ZÜMRÜD



UNEC-də Türkiyə Universitetləri ilə əməkdaşlığa həsr olunan beynəlxalq konfrans

UNEC-də "UNEC və Türkiyə Universitetlərinin əməkdaşlığı istiqamətləri: mövcud vəziyyət və perspektivlər" mövzusunda həsr olunan beynəlxalq konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, UNEC-in təşkilatçılığı və Türk Dünyası Araşdırmalar Vəqfinin (TDAV) dəstəyi ilə keçirilən konfransda universitetin rəhbərliyi və professor-müəllim heyəti ilə yanaşı, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə Cümhuriyyətinin gənclik və idman naziri Dr.Mehmet Muharrem Kasapoğlu, Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbəri Közhan Yazgan, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, AKP İstanbul millət vəkili Şamil Ayrım, İstanbul Universitetinin rektoru, professor Mahmut Ak və digər nüfuzlu qonaqlar iştirak ediblər.

UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetində Türkiyə türkcəsində tədrisi türkçülüyə verilən önəm və dəyərin ən böyük göstəricilərindən biri adlandıraraq, Türk dilində tədrisin TDAV-nin mərhum rəhbəri, professor Turan Yazganın təşəbbüsü ilə yaradıldığını diqqət çəkən rektor, Türk Dünyası İqtisadiyyat Fakültəsinin (TUDİFAK) hədəflərindən söz açıb: "Hədəfimiz TUDİFAK-ın türk dünyasına və dünya miqyasında keyfiyyət tələblərinə cavab verə biləcək təhsil məkanına çevrilməsidir. Son hədəf isə fakültə bazasında yeni universitet yaradılması və türk dünyası gənclərinin həmin universitetdə təhsil almalarına şərait yaratmaqdır". Fakültədə bu ildən yeni ixtisasların açıldığını bildiren rektor, fakültəyə qəbulda ötən dövrlərlə müqayisədə yüksək bal toplayan abituriyentlərin sayının artdığını qeyd edib. Ə.Muradov TUDİFAK-da təhsilin keyfiyyətinin və cəlbediciliyinin artırılmasını üçün Türkiyə universitetləri ilə ikili diplom proqramlarının reallaşdırılmasının vacibliyini vurğulayıb.

UNEC-in Türkiyənin nüfuzlu universitetləri ilə əməkdaşlıq etdiyindən söz açan rektor, birgə dərslərin hazırlanması və elmi məqalələrin tanınmış dərgilərdə çap olunmasının hər iki ölkənin təhsilinin keyfiyyətinin artırılmasında mühüm rol oynayacağını

bildirib.

Konfransda çıxış edən Erkan Özoral Türkiyə-Azərbaycan münasibətlərindən söz açıb. Hazırda Azərbaycanın dünya arenasında öz layiqli yerini tutduğunu bildiren səfir, hər iki ölkənin qardaşlıq və dostluq münasibətləri ilə yanaşı, bütün sahələrdə uğurlu əməkdaşlıq etdiyini bildirdi. Türkiyədə təhsil alan azərbaycanlıların sayının ildən-ildən artdığını diqqət çəkən səfir, bu istiqamətdə universitetlərin əməkdaşlığının mühüm rol oynadığını vurğulayıb. "Hədəfimiz hər iki ölkənin akademik səviyyəsinin daha da yüksəlməsidir" deyən türkiyəli diplomat, konfransın təşkilinin bu istiqamətdə əhəmiyyətli rol oynayacağına əminliyini vurğulayıb.

Dost və qardaş ölkədə olmaqdan məmnunluğunu ifadə edən Mehmed Muharrem Kasapoğlu Türkiyənin bütün sahələrdə Azərbaycanı dəstəklədiyini bildirdi. Bu münasibətlərin təməlinin tarixi köklərlə bağlı olduğunu söyləyən M.Kasapoğlu, Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə əvəzsiz rol oynadığını diqqətə çatdırıb. Nazir Azərbaycanın uğurlu hərtərəfli inkişafını qürurla izlədiyini xüsusi vurğulayaraq, hər iki dövlət arasında imzalanan mühüm iqtisadi layihələrdən söz açıb.

Millət vəkili Şamil Ayrım professor Turan Yazganın elm və təhsil sahəsindəki xidmətlərindən bəhs edib. T.Yazganın milli-mənəvi dəyərlərə bağlı gənclərin yetişməsində böyük xidmətlər göstərdiyini bildiren millət vəkili məhz belə gənclərin sayında Azərbaycanla bərabər, Türkiyənin də problemi sayılan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunacağına əminliyini bildirdi.

İstanbul universitetinin rektoru, professor Mahmut Ak mərhim professor Turan Yazganın həyat və fəaliyyətindən bəhs edib. Onun Türk dünyasında, o cümlədən Azərbaycanda təhsilin inkişafına böyük önəm verdiyini diqqət çəkərək, bu siyasətin əsas məqsədinin türk millətini birləşdirmək olduğunu bildirdi.

Konfransda Atatürk liseyinin şagirdlərinin ifasında şeirlər səsləndirilib. Beynəlxalq konfrans "UNEC və Türkiyə Universitetlərində akademik fəaliyyətin keyfiyyətinin artırılması istiqamətində əməkdaşlıq istiqamətləri" mövzusunda panel müzakirələrlə davam edib.

Dövriyyədə 6.3 milyondan artıq bank kartı var

Hazırda dövriyyədə 6.3 milyondan artıq bank kartı mövcuddur. Eyni zamanda, banklar 6.2 milyondan artıq müştəriyə və 17.5 milyona yaxın müştəri hesabına davamlı olaraq xidmət göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev III Beynəlxalq Bankçılıq Forumunda deyib. "Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan cəmiyyəti bütövlükdə və ayrıca götürülmüş bank sektoru yeni yüksək texnologiyalara əsaslanan xidmət və işlərin tətbiqinə tam hazırdır. Hesab edirik ki, dövlət proqramlarının reallaşması ilə maliyyə texnologiyalarının tətbiqi yaxın 2 il ərzində 2 dəfədən çox artacaq. Bu da ki, təbii olaraq bank sektorunda kəskin rəqabət mühiyyəti formalaşdıracaq", - deyir Z.Nuriyev qeyd edib.

"Təcavüz halında KTMT üzvləri, müqaviləyə əsasən, Dağlıq Qarabağa yox, Ermənistanla hərbi dəstək verməlidirlər"

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev "Pravda.ru" informasiya agentliyinə müsahibəsində qeyd edib ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatına (KTMT) daxil olmasını müəyyən edən əsas amillər Ermənistanla qarşıdurma deyil, Bakının özünün siyasi iradəsi və Rusiya, Qazaxıstan, Belarus və Tacikistan kimi ölkələrin mövqeyi olacaq. O, əmin olduğunu bildirdi ki, rəsmi şəxslərin bu və ya digər çıxışlarını siyasi spekulasiyaya çevirərək onu qərəzli şəkildə yozmaq lazımdır deyil.

AZƏRTAC xəbər verir ki, "Pravda.ru" agentliyi RF Dövlət Dumasının deputatı Dmitri Savelyevə müraciət edərək təcavüz halında bunu Dağlıq Qarabağ problemi ilə əlaqələndirərək Rusiya tərəfdən Ermənistanla hərbi yardım göstəriləcəyi barədə erməni KİV-lərində qaldırılmış hay-küylə bağlı vəziyyətə aydınlıq gətirməsini xahiş edib. AZƏRTAC həmin müsahibəni təqdim edir.

Rusiya siyasətçiləri arasında tez-tez belə fikirlər səslənir ki, son dövrlərdə turbulent siyasi proseslər gedən Ermənistanla müqayisədə Azərbaycan daha etibarlı və proqnozlaşdırıla bilən tərəfdir. Bu barədə siz nə fikirləşirsiniz?

Mən sizə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın sözlərini xatırladacağam. NATO-nun Norveçdə keçirilən "Trident Juncture 2018" hərbi təlimlərini müşahidə edən Paşinyan öz ölkəsinin KTMT üzvü kimi qalmaqla NATO tərkibinə daxil olmaq arzusunu bildirdi. Bu azmış kimi, erməni siyasətçi deyib: "Əgər Ermənistanın NATO-ya daxil olması üçün KTMT-dən çıxması lazım gələrsə, biz bu şərti yerinə yetirəcəyik". Son illərdə Ermənistanın hakimiyyət orqanları Şimali Atlantika Alyansının müxtəlif proqramlarında və tədbirlərində iştirak etməklə NATO ilə hərbi-siyasi əməkdaşlığı ciddi şəkildə ön plana çəkirlər, Ermənistanın özündə isə vaxtaşırı müxtəlif antirusiya təzahürləri və bu tipli çıxışlar müşahidə

edilir.

Bunun əksinə olaraq Azərbaycan ilə Rusiya arasında rəvan və sabit münasibətlər yaranıb. Bu respublika ardıcıl olaraq hərbi bloklara qoşulmama siyasəti yürüdür, Azərbaycan dövləti regionda baş verən hadisələrə və sabitliyə getdikcə daha çox təsir göstərir. Ermənistanla hakimiyyət dəyişikliyindən sonra yaranmış yeni geosiyasi şəraitdə və Azərbaycanın hərbi qüdrətinin artması nəzərə alınmaqla Azərbaycanın KTMT ilə sıx qarşılıqlı fəaliyyəti bu respublikanın özü üçün aktual oldu. Azərbaycan KTMT-nin tərkibinə daxil olan ölkələrlə, o cümlədən hərbi-texniki və hərbi-siyasi sahələrdə artıq əməkdaşlıq edir və mən hesab edirəm ki, əgər Bakı KTMT-yə daxil olmaq arzusunu rəsmən bildirərsə, Rusiya Azərbaycanın bu təşkilata qəbul olunmasını dəstəkləyəcək.

Bəs Azərbaycanın Qoşulma Hərəkətində iştirak etməklə KTMT-yə daxil olmasını və Azərbaycanın KTMT ilə əməkdaşlıq prosesinə qoşulmasına Ermənistanın güclü müqavimətini uzlaşdırmaq olarmı?

Mən belkə də sizi heyrləndirəcəyəm, lakin Belarus da Qoşulma Hərəkətinə daxildir, amma bu, onun hərbi-siyasi ittifaqın fəal üzvü olması əngəl törətmir. Ermənistan ilə Azərbaycan arasında gərgin münasibətlərə gəldikdə isə, sizə bir əyani misal göstərim: hər ikisi Şimali Atlantika Alyansının



üzvləri olan Yunanıstan və Türkiyə arasında Şimali Kiplə bağlı münaqişə çoxdan mövcuddur, lakin bu ölkələrin hər ikisi NATO-da qalmaqla davam edir.

Azərbaycanın KTMT-yə daxil olmasını müəyyənləşdirən əsas amillər Ermənistanın buna müqavimət göstərməsi deyil, Bakının özünün siyasi iradəsi və Rusiya, Qazaxıstan, Belarus və Tacikistan kimi ölkələrin mövqeyi olacaq. Lazım gələrsə, onlar Ermənistanı inandıra bilərlər ki, o, KTMT-nin əsas iştirakçılarının maraqlarına zidd hərəkət etməsin. Belə zərurət isə var, çünki Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə KTMT-nin qoşulması danışıqlar prosesinə müsbət təsir göstərəcək, ona görə ki bu, Azərbaycan ilə Ermənistanın mövqələrini yaxınlaşdırmağa və onların arasında hərbi əməliyyatların yenidən başlanması təhlükəsini maksimum dərəcədə azaltmağa kömək edəcək.

Bu istiqamətdə ilk addım atıldı: KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Astanada təzəcə başa çatmış iclasında altı dövlət başçısı tərəfindən qəbul edilmiş sənədlər arasında müşahidəçi ölkələrin və tərəfdaş ölkələrin hüquqi statusu

barədə qərar da vardı. Bu, KTMT-nin başqa dövlətlərlə konstruktiv münasibətləri qarşılıqlı əsasda inkişaf etdirmək üçün açıq və buna hazır olmasına dəlilədir. Əgər Azərbaycan bu təşkilat ilə bu cür münasibətlərə daxil olarsa, şəxsən mən çox şad olaram.

Erməni siyasətçilər RF Dövlət Dumasının müdafiə və təhlükəsizlik komitəsinin sədrinin müavini Yuri Şvitkinin sözlərini Dağlıq Qarabağ münaqişəsinin həllinə Rusiyanın silahlı kömək barədə vədi kimi qiymətləndiriblər. Bununla əlaqədar yaranmış hay-küylə sizin münasibətiniz necədir?

Bəri başdan qeyd edim ki, Yuri Şvitkin yalnız Rusiyanın rəsmi mövqeyini səsləndirib. Bu mövqə heç vaxt sirr olmayıb. Şvitkin onu da deyib ki, Ermənistanla qarşı hərbi təcavüz halında bizim ölkəmiz KTMT-nin üzvü kimi Ermənistanın təhlükəsizliyini təmin etməyə hazırdır. Burada hər hansı yozumlar yersizdir. Bəli, Ermənistanın dörd şəhərində Rusiyanın sərhəd dəstələri var, onlar hələ SSRİ dövründən Türkiyə və İran ilə Ermənistanın sərhədini qoruyurlar. Müqaviləyə əsasən, Yerevana qarşı təcavüz halında təşkilatın üzvü

olan bütün ölkələr, Rusiya da daxil olmaqla, Ermənistanla hərbi dəstək göstərməyə borcludurlar, amma Dağlıq Qarabağa - yox. Onu da qeyd edim ki, Kollektiv Təhlükəsizlik haqqında 15 may 1992-ci il tarixli Müqaviləyə müvafiq olaraq KTMT üzvü olan ölkələr güc tətbiq etməzdən əvvəl öz aralarında və başqa dövlətlərlə yaranmış fikir ayrılıqlarını dinc vasitələrlə (!) həll etməyi öhdəyə götürürlər.

Bir daha təkrar edirəm: Qarabağ münaqişəsində Yerevanın Rusiyadan gözlədiyi hərbi dəstək məsələsinə gəldikdə, əgər biz KTMT haqqında danışıqları onun məsələnin hüquqi tərəfi ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan Ermənistanla hücum etməyi heç ağılına da gətirmir. Hərbi əməliyyatlar tez-tez Ermənistanın ərazisində deyil, tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın ərazisində közərir. Üstəlik, belə adlandırılan "Dağlıq Qarabağ Respublikası" bu gün hüquqi baxımdan heç bir ölkə tərəfindən, hətta Ermənistanın özü tərəfindən də tanınmamış bir qurumdur və o, KTMT-nin faktiki üzvü ola bilməz. Onda bütün bu hay-küy nə ilə bağlıdır? Nəyə görə Rusiya və ya KTMT-nin iştirakçısı olan hər hansı başqa bir ölkə Azərbaycan torpağında gedən münaqişəyə müdaxilə etməlidir?

Rusiya sabitliyin əsası olan regional tarazlığı dəstəkləməklə prinsipcə bu münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarı kimi çıxış edib və yenə çıxış edir. Qeyd etməliyəm ki, Dağlıq Qarabağ münaqişəsi barədə Azərbaycan tərəfin mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. Rusiya isə istənilən halda tərəfləri siyasi vasitələrlə barışdırmağa çalışır - 2016-cı ilin aprelinde vəziyyətin nizamlanması təcrübəsi buna sübutdur.

Vladimir Putin Donald Tramp ilə neft bazarını müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Tramp ilə neft bazarını müzakirə edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, V.Putin Sinqapurda keçirilən regional konfransda jurnalistlərə açıqlamışdır. Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi münasibətilə Parisdə keçirilən mərasimdə ABŞ Prezidenti ilə neft bazarını müzakirə etdiyini deyib. O qeyd edib ki, neftin qiymətinin bir barrel üçün 70 dollar ətrafında olması Rusiya üçün məqbuldur. Rəsmi Moskva global xam neft istehsalının həcmi üzrə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə əməkdaşlığı davam etdirəcək.



Azərbaycan əməkdaşlıqda maraqlı olan bütün dövlətlər üçün etibarlı tərəfdaşdır

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin müəllifi olduğu "Çin-Azərbaycan-Gürcüstan-Ukrayna: "Bir kəmə-Bir yol" layihəsi çərçivəsində əməkdaşlığın perspektivləri" sərəlvhəli məqaləsi ABŞ-ın Harvard Universitetinin rəsmi saytında yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, ingilis və rus dillərində yayılan məqalədə Cənub Qaz Dəhlizinin və Avropa-Qafqaz-Asiya və Çin-İran-Avropa nəqliyyat marşrutlarının həyata keçirilməsinin xüsusi əhəmiyyət daşıdığı qeyd edilir. Bildirilir ki, bu marşrutlar müxtəlif tranzit axınlarını Azərbaycanın ərazisində vahid sistemə birləşdirməyə imkan verir. Hələ 1994-cü ildə BMT Baş Assambleyasının 49-cu sessiyasında ümummilli lider Heydər Əliyev bu layihənin yaradılmasının vacibliyini vurğulayıb.



canın ərazisində vahid sistemə birləşdirməyə imkan verir. Hələ 1994-cü ildə BMT Baş Assambleyasının 49-cu sessiyasında ümummilli lider Heydər Əliyev bu layihənin yaradılmasının vacibliyini vurğulayıb.

Müəllif qeyd edir ki, "Bir kəmə-Bir yol" layihəsində iştirak edən bütün ölkələri özündə birləşdirən prosesdə Azərbaycan özü mühüm və həlledici geosiyasi, siyasi, mədəni və nəqliyyat məkanına çevrilir. Çünki müxtəlif tranzit marşrutlarını birləşdirərək və geosiyasi bir mərkəz rolunu oynayaraq ölkəmiz bu marşrutları müxtəlif istiqamətlərdə genişləndirə bilər. Bu baxımdan Azərbaycan "Bir kəmə-Bir yol" layihəsi çərçivəsində Şərqi Avropa ölkələri üçün ən cəlbedici ölkədir. Ekspertlər Azərbaycanın əməkdaşlıqda maraqlı olan bütün dövlətlər üçün təhlükəsiz, sabit və etibarlı tərəfdaş olduğunu qeyd edirlər.

Bəhruz Quliyev: “Media Klubu”nu reketlər müdafiə edir”

“İlk öncə demək istədim ki, mən bu kimi cılız və səviyyə-siz şəxslərin ucuz düşüncə tərzlərinə enməyi doğru addım hesab etmirəm. Ona görə də, bir daha fikirlərimi konkret faktlara əsaslanaraq bildirmək istədim”. Bu fikirləri SİA-ya “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev ötən gün adıçəkilən qəzetdə “Qrant missionerlərinin “dövlət sevgisi” haradan qaynaqlanır?” başlıqlı məqaləsinə “Media Klubu” və reket dəstəkləri tərəfindən göstərilən reaksiya ilə bağlı açıqlamasında deyib.



ictimaiyyətə təqdim etsinlər”.

Bəhruz Quliyev həmçinin bildirib ki, onların iflasa uğramış və ifşa olunmuş “siyasətləri” heç də “Prezidenti sevmək”, “medianın azad olmasını istəmək” mənasını daşımır: “Çünki faktiki olaraq media, söz və ifadə azadlığı mövcuddur və əgər belə olmasa idi, onlar həтта öz yanlış düşüncələrini media vasitəsi ilə ictimailəşdirməzdilər. Yəni, onların bütün iddiaları yalnız və yalnız absurdluq üzərində qurulmuş nağıllar aləmidir. Bir daha sual edirəm ki, siz necə dövləti, vətəni sevirsiniz ki, onun əleyhinə fəaliyyət göstərən istənilən təşkilatlarla iş birliyinə gedirsiniz? Nəyə görə bu sualın cavabını vermirsiniz və bunun yerinə saxta, əsassız, eləcə də bilavasitə şəxsə yönəlmiş yalan-böhtanlarınızı yaymağa cəhd göstərsiniz?”

“Artıq adları və fəaliyyətləri ilə məşhur reket adlarını qazanmış insanların da bunların müdafiəsinə qalxması həqiqi mənada aşkar simalarını bütün çıpaqlığı ilə ortaya qoymuşdur”, deyən “SƏS” qəzetinin baş redaktoru əlavə edib: “İndi görün bunlar nə gündədir ki, özləri belə, özlərini müdafiə edə bilmirlər və bu funksiyaları reket dostlarına həvalə edirlər. Bu isə, həqiqətən də onların “Media Klubu”nun reket yığnağı olduğunu təsdiqləyir. Elmdar Əliyevin gətirdiyi “faktlar” əsassız, şantajçı və qeyri-ciddidir. Çünki faktı inkar etmək üçün təhqir etmək çıxış yolu deyil, çıxış yolu fakta qarşı ciddi fakt qoymağdır. Əgər bütün bunlar təhqirle, mənim şərəf və ləyaqətimə qarşı tərbiyəsiz davranışları ilə əvəzlənəcəksə, əlbəttə ki, elmarkimilər qanunlarımızı uyğun olaraq Məhkəmə qarşısında cavab verəcəklər”.

Baş redaktor sonda Elmdar Əliyev haqqında onu da bildirib ki, Mətbuat Şurasının “reket jurnalistlər” siyahısında adı olan bu şəxsin başqasını ittiham etməyə sadəcə mənəvi haqqı yoxdur: “Elmdarın özünü mətbuat nümayəndəsi kimi təqdim etməsi absurddur. Ona görə də mən onun barəsində bir söz deməyi düzgün hesab etmirəm. Onun reketçilik əməllərindən bütün mətbuat xəbərdardır”.

Baş redaktorun sözlərinə görə, o öz məqaləsində “Media Klubu”nun işini, xüsusilə Arif Əliyev, Elçin Şıxlı və Qulu Məhərrəmini tənqid edib və onların keçmişlərinə nəzər salaraq, çox kiçik və səthi portretlərini ictimailəşdirib: “Mən, hələ ki, onların reketçilik fəaliyyətləri və ondan doğan hadisələr ətrafında cüzi fikirlərimi bildirmişəm və əvvəllər törətdikləri və jurnalistika adına ləkə vuran digər böyük faktlarına toxunmamışam. Yəni, elə də uzaq olmayan keçmişlərinə ekskurs edərək, barələrində olan həqiqətləri oxucu rəyinin diqqətinə səthi şəkildə çatdırmışam. Hətta mən daha böyük faktları ictimailəşdirsəydim, onlar və onları müdafiə edən elmdar-kimilər daha böyük portretlərini görə bilərdilər”.

“Göründüyü kimi, mən yazının başlığında onların vətən sevgilərinin haradan qaynaqlanması barədə sual etmişəm və faktiki olaraq, qarşı tərəf doğru-dürüst cavab da verə bilməyib”, deyən Bəhruz Quliyev əlavə edib ki, “Media Klubu”nun reket nümayəndələri onun faktlarına qarşı ciddi arqument qoymağı bacarmayıblar: “Yeni onların reketçilik fəaliyyətlərini və həmin fəaliyyətləri çərçivəsində müxtəlif donor təşkilatlarını, xüsusilə Soros fondunu maliyyələşdikləri mənbə olaraq göstərsəm də, konkret arqument ortaya qoya bilməyiblər. Əksinə, həmin adamların nə qədər reketçiliyə, pul, maliyyə müqabilində həqiqətləri gizlədərək şəər-böhtan atmağa, hətta təhqir etməyə bağlı olma-

ları elə göstərdikləri reaksiya müqabilində təsdiqini tapmış oldu. Bu simptomlar onlarda uzun illərdir ki, mövcuddur. Diqqət yetirsək görərik ki, sözügedən məqaləmə qarşı bir dənə də olsun ciddi jurnalist və ciddi mətbuat orqanı bənzər reaksiyanı göstərmədi. Çünki özünə hörmət edən jurnalist və media qurumu heç vaxt reallığa kölgə salmağa cəhd etməz. Amma biz nə gördük? Təhqir, yalan və böhtan!”

“Ümumiyyətlə, onların ölkə mətbuatımızın adına vurduqları zərbələri, ləkələri illərə söykənir və mən də öz yazımda vurğulamışam ki, onların hər biri ayrı-ayrılıqda müxtəlif xarici fondlar, beynəlxalq təşkilatlar tərəfindən, Azərbaycan dövlətinin əleyhinə işləyən təşkilatlar tərəfindən idarə edilərək, sifarişləri xüsusi canfəşanlıqla yerinə yetiriblər”, deyən baş redaktorun dediyinə görə, bütün bunlara əlbəttə ki, missioner adını vermək olar. Daha doğrusu, bu gün “Media Klubu” deyilən reketirlər yığnağında anti-Azərbaycan xarakterli xarici qüvvələrin emissarları yer alırlar: “Mən də bunu bütün halları və dəlilləri ilə sübut etmişəm. Sübut etmişəm ki, aldıkları müxtəlif adlarda qrantları silməklə məşğul olublar. Hərəsi bir dirnaqarası jurnalist təşkilatı yaradaraq, bu mötəbər adı sözün əsl mənasında batırmağa cəhdlər göstərərək, jurnalist cəməsinə deyil, öz ciblərinə xidmət göstərirlər və ümumiyyətlə, jurnalistikanın təəssübünü çəkməyiblər. Bu baxımdan, əgər onların da bu faktlara qarşı inkar faktları varsa, buyursunlar

Alev Kılıç: Təcavüzkar Ermənistanın rəhbərliyi mövcud realığı dərk edərək öz siyasətini dəyişməlidir

Azərbaycan Xalq Cümhuriyyətinin müəyyən etdiyi humanizm prinsipləri Qafqaz üçün birlik və bərabərlik mirasıdır. Müasir Azərbaycan dövləti bu mirası əzmlə qoruyur. Ötən əsrin əvvəllərində Qafqazda baş verənlər bütün region ölkələrinin rəhbərləri, eləcə də siyasətçiləri tərəfindən düzgün dəyərləndirilməlidir. Belə olarsa, uzunmüddətli sülh və kompleks inkişaf yollarını tapmaq da asanlaşar.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırma Mərkəzinin (AVİM) rəhbəri Alev Kılıç söyləyib. O bildirib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində bu ölkə regiondakı bütün müsbət proseslərdən kənar qalıb. İşğalçı dövlətin rəhbərliyi mövcud realığı dərk edərək öz siyasətlərində dəyişiklik etməlidir.

AVİM rəhbəri fikirlərini davam etdirərək deyib: “Qafqaz bölgəsində sülh və əmin-amanlıq təkə bu bölgə və Anadolu üçün yox, bütövlükdə Avrasiyanın inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Qonşu dövlətlərlə hörmət və ehtiram əsaslanan münasibətlər qurmaq bütün tərəflər üçün vacib şərtidir. İki ölkə arasında münasibətlərin pozulması və ya digər formada başqa dövlətlərin münasibətlərinə də mənfi təsir göstərir. Odur ki, heç bir hakimiyyət öz xalqı üçün faciə və fəsadlara yol açan risklərə getməməlidir. Bir sözlə, tarixdə baş verənlər ibrət dərşidir. Əgər Ermənistan tərəfi bu məqamları düzgün dərk edə bilsə, o zaman Qafqazda proseslər tamamilə başqa səmtə inkişaf edəcək”.



Müşfiq Ələsgərli: “Elmdar kimilərindən dəyənək rolunda istifadə etmək belə ölkəyə ziyandır”

“Az today.az” adlı sayta və onun sahibliyi olan Elmdar Əliyevə qarşı mənim, media ictimaiyyətinin, eləcə də ölkə ictimaiyyətinin yanaşması bəllidir. O, qeyri-intellektual, səviyyə-siz, şəər-böhtan, iftira dolu yazılarına görə öz qiymətini alıb, adı Mətbuat Şurasının “Qara siyahı”sına salınıb”. Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

O bildirib ki, sözügedən saytın və onun rəhbərinin nəinki media prinsiplərinə aidiyyəti yoxdur, ümumiyyətlə müzakirəyə çıxarılmasının özü uyğunsuzdur: “Hər halda heç kimə “kiminsə əlində dəyənək olmaq” statusu arzulamıram. Mənim sözüüm Elmdardan bir vasitə kimi istifadə edənlərə olub, bu gün də fikrimdə qalır”.

Mətbuat Şurasının sədr müavini söyləyib ki, Elmdar kimilərindən hətta, dəyənək rolunda istifadə etmək belə ölkəyə ziyandır: “Çünki onlar dəyənək rolunu oynamaqdan şəərflənir, baş qaldırır, çoxalır, cəmiyyət üçün problemə çevrilirlər. Uzun illik təcrübəmizdən görmüşük ki, “Reket jurnalist şəbəkəsi” belə formalaşır. “Media Klub” rəhbərlərinə iradım bu üzəndir: onlar ehtimal ki, bu tip insanlardan keçici maraqlar üçün istifadə etdiklərini düşünürlər, amma təcrübə göstərir ki, yanılırlar, bunlar da fürsətdən yararlanırlar, şəbəkələşirlər, daha böyük problemə çevrilirlər. Əgər İkrarla, Elmdarla uyğunluğumuz yoxdur demək istəyirlərsə və bunu Elmdarın öz dili ilə çatdırırlarsa, bu həm qüsur, həm də təhlükəlidir. Cəmiyyət bir tərəfə, özləri üçün də təhlükəlidir”.

Adı çəkilən şəxslərə bir neçə il öncə yaratdıqları “Redaktorlar Birliyini”nin aqibətini xatırladan M.Ələsgərli qeyd edib ki, Elmdarın İkrarla, eyni zamanda, onların hər ikisinin “Media Klub” adlı birliklə əlaqələrini isbatlamaq ciddi araşdırma istəmir, hər şey ortadadır: “İkrarın əməllərinə görə cavab verməli olduğu məqamda, yəni DTX-nın onu saxlamasından öncə kimi yanına qaçdığı hər kəs bilir. Biz desək, subyektiv olar. Zətən İkrar özünün “Facebook” hesabında da yazıb. Maraqlananlar baxa bilərlər”.

Sarkisyanın cangüdəni həbs olundu



Ermənistanın Dövlət Mühafizə Xidmətinin rəis müavini, sabiq prezident və baş nazir Serj Sarkisyanın təhlükəsizlik xidmətinin rəisi olmuş general-mayor Vaçqan Kazaryan yenidən həbs olunub. SİA-nın verdiyi xəbərə görə, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan mətbuata açıqlamasında bildirib.

Ermənistan baş Prokurorluğunun ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Arevik Xaçatryan isə bəyan edib ki, Kassa-siya Məhkəməsi Kazaryanın həbsi barədə prokurorluğun şikayətini təmin edib. Qeyd edək ki, Kazaryan gəlişlərinin gizlədilməsi və qanunsuz yolla varlanma maddələri ilə ittiham olunur.

“İlin sonunadək manatın məzənnəsinin sabitliyi qorunacaq”

Bu ilin sonunadək makroiqtisadi sabitlik, xüsusilə manatın məzənnəsinin sabitliyi qorunacaq. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Alim Quliyev noyabrın 15-də Bakıda keçirilən III Beynəlxalq Bankçılıq Forumunda deyib.

Alim Quliyev bildirib ki, bu il ölkədə makroiqtisadi sabitlik təmin edilib. İlin sonunadək bu sabitlik tədbirləri birmənalı olaraq müsbət xarakterli olacaq, xüsusilə də manatın məzənnəsinin sabitliyi qorunacaq.



16 noyabr 2018-ci il

Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-cı iclası keçirilib

Moskvada noyabrın 13-15-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-cı iclası keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə əlaqədar məsələlər üzrə müzakirələr keçirilib, 2019-cu il üçün Komissiyanın İş Planı təsdiq olunub və iclasın protokolu imzalanıb. Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda baş tutub. Birgə Komissiyanın növbəti iclasının Azərbaycan Respublikasının ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

“Euronews” telekanalı V Bakı Beynəlxalq Teatr Konfransı haqqında süjet yayımlayıb



“Euronews” telekanalı V Bakı Beynəlxalq Teatr Konfransı haqqında süjet yayımlayıb. SİA-nın məlumatına görə, süjetdə konfransın əsas mövzusunun “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” olduğu bildirilir. Diqqətə çatdırılır ki, Azərbaycanın paytaxtında keçirilən bu festivalda 40 ölkədən 130-dan çox teatr əməkdaşı təcrübə mübadiləsi və teatrın gələcəyini müzakirə etmək üçün müxtəlif konfranslarda, təlimlərdə və seminarlarda iştirak edib. Süjetdə o da bildirilir ki, konfransın məqsədi dünyanın müxtəlif ölkələrindən gəlmiş teatr peşəkarları tərəfindən müasir teatrın imkanlarının və qarşılıqlı əlaqələrinin müzakirə edilməsi, yeniləşən dünyada teatr üçün platforma yaratmaqdır. Konfransın təşkilatçıları da teatrın insanların sosial və mədəni həyatındakı əhəmiyyətli yerə sahib olduğunu qeyd edərək, müxtəlif sosial təbəqələrdən olan fərqli mədəniyyətlərə sahib insanlar arasında sərhədləri aşmaq və əlaqələr qurmaq baxımından belə festivalların əhəmiyyətini yüksək qiymətləndiriblər.

Ermənistanın misərimə zavodu bağlandı, 1800 nəfər işsiz qaldı



Alaverdidə misərimə zavodunun bağlanması barədə verilən qərar 650 nəfəri fakt qarşısında qoyub ki, onlar öz işlərini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalıblar”. SİA erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə “Daşnaksyutun”un parlamentdəki deputatı Armeni Kureqyan deyib. Onun sözlərinə görə, əgər nəzərə alınarsa ki, bu yaxınlarda Texut yatağında da əmək müqavilələri pozulub, onda belə hesab etmək olar ki, Alaverdidə 1800 nəfərdən artıq insan öz işini itirib: “Bundan əlavə, onların aldıkları əmək haqları müqabilində pullu xidmətlər qarşılığında fəaliyyət göstərən təşkilatlar da bu mümkünlüklərini itirməli olurlar. Bu, bütünlüklə Alaverdi regionunda ciddi problemlər yaradır”. Erməni deputatı qeyd edib ki, misərimə zavodunun bağlanması ilə bağlı məsələ müzakirə edilərkən, belə fikirlər də səslənib ki, zavodun bağlanmasında həlledici qərarı hökumətin ekoloji normaları beynəlxalq kriteriyalarla uyğunlaşdırmağını təmin etmək tələbi dayanır. Lakin zavod rəhbərliyi buna cavab olaraq bəyan edib ki, bu qədər qısa müddətdə tələb edilən kriteriyaları təmin etməyə hazır deyil”, daşnakların nümayəndəsi deyilib.

Rövşən

YAP qaliblər və qələbələr partiyasıdır

YAP Şamaxı rayon təşkilatı səhiyyə işçiləri ilə birlikdə partiyanın yaranmasının 26-cı ildönümünü qeyd edib

Dünən YAP Şamaxı rayon təşkilatı səhiyyə işçilərlə birlikdə partiyanın yaranmasının 26 illiyini qeyd edib. Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov YAP-ın yaranması, keçdiyi zəngin və şərəfli tarixə qısa nəzər salaraq bildirdi ki, YAP 26 il ərzində çətin və şərəfli yollardan keçərək, bu gün Azərbaycanın ən güclü partiyası kimi formalaşmışdır. YAP ölkədə keçirilən bütün siyasi kampaniyalarda qələbə qazanır: “Ümummilli



Lider Heydər Əliyevin 26 il öncə uzaqgörənliklə qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünən, bu günün və gələcəyin partiyasıdır”.

B.Abbasov qeyd edib ki, ciddi sınaqlardan çıxmış YAP 26 il ərzində təşəkkül tapıb, inkişaf edib, möhkəmlənib, ildən-ildə öz sıralarını genişləndirərək xalqın partiyasına çevrilib: “Yeni Azərbaycan Partiyası parlament tipli sağ mərkəzçi siyasi partiyadır. Azərbaycan Respublikası Konstitusiyasının çərçivəsində öz Proqram və Nizamnaməsinə

uyğun fəaliyyət göstərən YAP hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq, insan hüquq və azadlıqlarının təminatı, liberal dəyərlərə söykənən güclü və sosial yönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır”.

Tədbirdə səhiyyə işçiləri Nəzakət Abdulrazaqova, Qərib Qasimov, İslam Ağayev, Səməd Fətəliyev və digərləri çıxış edərək, bildirdilər ki, Azərbaycanın bugünkü inkişafı, tərəqqisi hər bir Azərbaycan vətəndaşında, Yeni Azərbaycan Partiyasının hər bir üzvündə qürur hissi yaradır.

Rəfiqə HÜSEYNOVA

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Proвайderi Bakcell şirkəti telekommunikasiya sahəsinin yerli və beynəlxalq səviyyədə inkişafına öz töhfəsini vermək məqsədilə dünyanın telekommunikasiya və innovasiya sahəsinə həsr olunan ən nüfuzlu tədbirlərində fəal iştirak edir.

“Bakcell”in baş icraçı direktoru Nikolai Beckers dünyanın aparıcı telekommunikasiya şirkətlərinin rəhbərləri ilə birgə “Total Telecom Congress” beynəlxalq konfransında növbəti dəfə bu sahənin ən mötəbər liderlərindən ibarət mürəzəçilər siyahısında yer alıb. Böyük Britaniyanın London şəhərində 30-31 oktyabr tarixlərində keçirilən tədbir telekommunikasiya sənayesində stratejiyanın hazırlanması, innovasiyaların tətbiq edilməsi və əməkdaşlığın qurulmasına həsr edilib.

Rəqəmsal transformasiyanın həyata keçirilməsi üçün tələb olunan korporativ strategiya və strukturun təkmilləşdirilməsi mövzusunda keçirilmiş panel müzakirəsində çıxış edən Nikolai Beckers, telekommunikasiya sahəsində

Bakcell şirkətinin baş direktoru Londonda rəqəmsal transformasiya haqqında danışdı

baş rəqəmsal direktor vəzifəsinin rolunun artması, iş mühitinin proqram təminatı vasitəsilə təkmilləşdirilməsi, rəqəmsal investisiya strategiyaları, yeni əməliyyat modelləri, təcrübəli rəqəmsal xidmət təchizatçıların məsləhətləri və daxili proseslərin avtomatlaşdırılması barədə danışdı. Paneldə həmçinin “Facebook”un sənaye lideri, texnologiya və telekommunikasiya üzrə direktoru Daniyel Auqsten, “Cable & Wireless” şirkətinin transformasiya üzrə baş direktoru Kristian Rotter, “OTE Group” şirkətinin transformasiya və topdan satış direktoru Yannis Konstantinidis iştirak edib.

Tədbir zamanı Bakcell şirkətinin baş icraçı direktoru “Total Telecom”un YouTube kanalı üçün geniş müsahibə verərək telekommunikasiya şirkətləri üçün rəqəmsal transformasiyanın faydası, müştəri təcrübəsi strategiyaları, təşkilatı strukturunun dəyişdirilməsinin vacibliyi və Bakcell şirkətinin növbəti 12-24 ay üçün planları barədə danışdı.



“Bu gün rəqəmsallaşma bütün telekommunikasiya sahəsinin ən vacib mövzularındandır. Fikrimcə, effektiv şəkildə həyata keçirilməsi üçün rəqəmsal transformasiya təşkilatın ayrı-ayrı departamentlərində tətbiq edilməlidir. İlk növbədə, rəqəmsallaşdırma telekommunikasiya şirkətinin əsas fəaliyyət növləri və şəbəkədə başlanılmalıdır. Həmçinin, müştərilərlə təmas

zamanı da rəqəmsal alətlərdən istifadə olunmalıdır ki bu proses daha rahat və effektiv tərzdə həyata keçirilsin. Rəqəmsallaşma tələb edən digər sahə isə şirkətin mədəniyyətidir. Ənənəvi telekommunikasiya operatorları adətən olduqca bürokratik təşkilatı struktura malikdir və bu cür strukturda şəbəkə və marketing fəaliyyəti ilə paralel olaraq innovasiya və rə-

qəmsallaşmanın tətbiq edilməsi elə də asan deyil. Operatorlar öz əsas fəaliyyət növündə effektiv olmaqla yanaşı daha çevik olmalıdırlar. Rəqəmsallaşma müştərilərin tələb və ehtiyaclarının daha effektiv və operativ şəkildə qarşılamaqda faydalı olacaq. Həmçinin, rəqəmsallaşma yeni bir düşüncə tərzini və təşkilatda çalışan əməkdaşların müasir yanaşmasını tələb edir. Bu isə o deməkdir ki, insanlar daha sərbəst olmalı və qarşılıqlı konkret məqsədlər qoyulmalıdır”, deyərək Nikolai Beckers bildirdi.

Müsahibənin tam versiyasını bu linkdən istifadə etməklə “Total Telecom”un YouTube kanalında izləmək olar: <http://bit.ly/bakcell>

Nikolai Bekers Bakcell şirkətinin baş icraçı direktoru vəzifəsinə 2016-cı ildə təyin olunub. Bundan əvvəl o, Qərbi və Şərqi Avropa və Cənub Şərqi Asiya ölkələrinin qabaqcıl telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Nikolay Beckersin iş təcrübəsi dünyanın ən rəqəbatlı telekommunikasiya bazarlarında mühüm biznes uğurlarının qazanılmasında strateji əhəmiyyət kəsb edən fəaliyyətləri və layihələri əhatə edib.

Müasir Azərbaycan iqtisadiyyatının inkişaf xüsusiyyətləri sırasında mühüm məqamlardan biri son illərdə dövlətin düşünülmüş şəkildə iqtisadiyyatın idarəedilməsində rolunun əhəmiyyətli dərəcədə gücləndirilməsidir. Bu, özünü ilk növbədə, dövlət büdcəsinin hazırlanması və qəbulu prosesində göstərir. Azərbaycanın bütün istiqamətlərdə əldə etdiyi nailiyyətlər onun uğurlu büdcə siyasətinə də öz müsbət təsirlərini göstərməkdədir. Əbəs deyil ki, hər ötən il qəbul edilən dövlət büdcələri bu reallığı özündə kifayət qədər təsdiq etməkdədir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi, eləcə də digər sahələri əhatə edən inkişaf strategiyası ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi və maliyyə dayanıqlılığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini həyata keçirməyə imkan yaratmaqdadır. Məhz rəqəmlər də bunu sübut etməkdədir.

Əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələyib ki, bu da sosial vəziyyətin yaxşılaşmasının əsas göstəricilərindəndir

Statistik rəqəmlərə görə, 2018-ci ilin 9 ayında bütün makroiqtisadi göstəricilər üzrə artım müşahidə edilib. Həmin dövr ərzində valyuta ehtiyatlarımız 3 milyard ABŞ dolları artaraq 45 milyard ABŞ dollarına çatıb. Əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələyib ki, bu da sosial vəziyyətin yaxşılaşmasının əsas göstəricilərindən biridir.

O cümlədən, Milli Məclisdə aparılan müzakirələrdən də belə bir nəticəyə gəlmək olar ki, büdcə zərfi sənədləri ölkə həyatında müşahidə olunan müsbət dinamik dəyişiklikləri dolğun şəkildə əks etdirir və bu faktor özünü bir daha sübuta yetirməkdədir. Dövlət büdcəsinin gəlirlərinin artması ilə yanaşı, büdcə siyasətinin nəticəliliyinin təmin olunması baxımından mühüm məqam xərclərin strukturu və xərc maddələrinin dinamikası hesab edilir. Son illərdə ölkəmizdə həyata keçirilən büdcə siyasətinin əsas istiqamətlərindən biri əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasıdır. Bu məqsədlə dövlət büdcəsi hesabına əhalinin təhsil, səhiyyə və mədəni xidmətlərə tələbatlarının ödənilməsi, pensiya və sosial təminat səviyyəsinin artırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev hər zaman öz çıxışlarında vurğulayıb ki, Onun siyasətinin əsas prioritet istiqamətlərindən biri də bilavasitə sosial yönümlüdür. Məsləhətçi üçün, 2019-cu ilin dövlət büdcəsi layihəsinin ən mühüm cəhətlərindən biri də həmin vəsaitlərin məqsədləli proqramlar əsasında xərclənməsidir. Büdcə xərclərinin 42 faizi, yəni 10 milyard manatdan çoxu bu proqramlar sayəsində xərclənəcək. Bu isə 2018-ci ilə müqayisədə 2 milyard 77 milyon manat artıqdır. Eyni zamanda, bu məqsədlərin əksər çoxluğu dövlət başçımızın da vurğuladığı kimi, sosial yönümlü layihələrdə həyata keçirilir. Çünki Prezident İlham Əliyev hər zaman öz çıxışlarında vurğulayıb ki, Onun siyasətinin əsas prioritet istiqamətlərindən biri də bilavasitə sosial yönümlüdür. Büdcəmizin də qəbulu bu istiqamətdə nəzərdə tutulmaqdadır. Belə ki, vətəndaşlarımızın sosial-rifah halının daha da yaxşılaşdırılması üçün dövlətimiz daim fəaliyyətini davam etdirir, bu maraq üzərinə qurulan siyasətini daha uğurlu nəticələrə doğru aparılmasında məntəqi nəticələrə söykənən davamlı işlər görülür.

Digər sahələri də əhatə edən büdcəmiz ötən ilin büdcəsindən çoxluq təşkil edir

Əbəs deyil ki, büdcənin müzakirəsi zamanı Milli Məclisin sədri, cənab Oqtay Əsədov da öz çıxışında qeyd etdi ki, 2019-



Nəriman ƏLİYEV,
Milli Məclisin deputatı

cu ilin dövlət büdcəsi sosialyönümlülüyünü qoruyacaq. Belə ki, büdcə xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edir. Eyni zamanda, digər sahələri də əhatə edən büdcəmiz ötən ilin büdcəsindən çox-

Uğurlu büdcə zərfi Azərbaycanın inkişaf və tərəqqi göstəricisidir

Prezident İlham Əliyevin pragmatik siyasəti bu reallığı kifayət qədər sübut edir

luq təşkil edir. Məsləhətçi üçün, 2019-cu ildə səhiyyə sahəsinə ayrılan xərclər bu ilin müvafiq xərclərindən 309 milyon manat, yəni 32 faiz çoxdur. Bundan əlavə, icbari tibbi sığorta üçün 223 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bütün bunlar onu göstərir ki, əhalinin sağlamlığının qorunması dövlətin prioritetlərindən biridir. Ölkə üçün strateji sahə hesab olunan təhsil xərcləri 2018-ci ilə nisbətən 11 faiz artacaq və 2 milyard 275 milyon manata çatacaq.

Parlamentin sədri söyləyib ki, ölkə iqtisadiyyatının müsbət dinamikasının qorunub saxlanılmasında və artırılmasında Nazirlər Kabinetinin mühüm rolu var. Dövlət büdcə zərfinin sənədləri mükəmməl tərtib olunub. Büdcə sənədlərindən də görünür ki, iqtisadi artım 2019-cu ildə də davam edəcək. Belə ki, əsas iqtisadi göstərici olan ümumi daxili məhsulun gələn il artımı 3,6 faiz səviyyəsində proqnozlaşdırılır. İqtisadiyyata investisiya qoyuluşunun cari ilə nisbətə 2,2 faiz çox olması da iqtisadiyyatımızın inkişafından xəbər verir.

Sahibkarlığın inkişafı Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir

Göründüyü kimi, təqdim olunan büdcə zərfi büdcə haqqında mövcud qanunvericiliyə tam uyğun şəkildə tərtib olunmuşdur və o, özündə Azərbaycanın bugünkü iqtisadi və sosial inkişafının reallıqlarını, dünyada bazarında global iqtisadi böhrandan sonrakı dövrdə qarlaşmış situasiyanı, inkişaf meyillərini və perspektivlərini əks etdirir. Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar

daha geniş vüsət almış və sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətə yeni - davamlı inkişaf mərhələsinə keçidin təməli qoyulmuşdur. Yeni mərhələnin əsas hədəfi, iqtisadi səmərəlilik, sosial ədalətliklik prinsiplərini rəhbər tutmaqla, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sistemində səmərəli inteqrasiyası əsasında uzunmüddətli perspektivdə ölkədə əldə olunmuş dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

Ölkədə sahibkarlığın inkişafı məqsədlə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.

Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində

mütəmadi tədbirlər həyata keçirilməkdədir

Sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaratmışdır. Dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış, onların təbiiq nəticəsində müdaxilə halları azalmışdır. Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində mütəmadi tədbirlər həyata keçirilməkdədir. Bununla yanaşı, sahibkarlığa dövlət maliyyə köməkliyi mexanizmi yaradılmış və bu mənbə hazırda kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin real mənbəyi kimi çıxış edir.

Sahibkarlığın inkişafı sahəsində qəbul edilmiş normativ-hüquqi sənədlər, sahibkarlığa dövlət maliyyə mexanizminin daha da təkmilləşdirilməsi iş adamlarında özünəinam hissini artırmış, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, xüsusilə də regionlarda yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına təkan vermişdir. Artıq ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektləri sosial təşəbbüslərə daha fəal qoşulmaqdadırlar. Bütün bunlar isə bir daha təsdiq edir ki, dövlət büdcəsinin qəbulu və həmin istiqamətdə aparılan və bundan sonra da aparılacaq işlərin hər biri, bütövlükdə, Azərbaycanın inkişafı ilə yanaşı, eyni zamanda, qüdrətlənməsinə, güclənməsinə öz böyük töhfələrini verəcəkdir.

Tahir Mirkişili: "2019-cu ilin dövlət büdcəsi artımla planlaşdırılır"

"Azərbaycan Respublikasının 2019-cu ilin dövlət büdcəsi artımla planlaşdırılır. Büdcənin həm gəlirlərində, həm də xərclərində artım var. Gəlirlərində təxminən 787 milyon, xərclərində isə 1,7 milyard manata yaxın artım planlaşdırılır. Eləcə də iqtisadiyyatın özünün gələn il artması planlaşdırılır". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.



Deputatın sözlərinə görə, ümumdaxili məhsulun növbəti ildə 3,6 faiz artması planlaşdırılır ki, bu da iqtisadiyyatın artımının büdcədə əks olunması deməkdir: "Amma xərclərə baxsaq, təbii ki, bütün istiqamətlərdə büdcə xərclərində artım var. Yeni sosial xərclərdə, müdafiə xərclərində və s. artım var. Bildiyiniz kimi büdcənin hər 100 manatından 32 manatı sosial xərclərdir. Ümumiyyətlə iqtisadi aktivliyi artırmaq üçün dövlətə əsaslı vəsaitlərdə artım gözlənilir. Həmçinin tikinti sahəsinə ayrılan xərclərdə artım vardır. Büdcənin bütün maddələri üzrə artımın olması növbəti ildə Azərbaycan iqtisadiyyatının bir tərəfdən aktiv artımı ilə olmasını planlaşdırmasına əsas verir, digər tərəfdən isə dövlətin sosial qayğısının həcmində daha da artırılması planlaşdırılır. Təbii ki, bununla da həm orta pensiya təminatında, həm də orta aylıq maaşların səviyyəsinin artması gözlənilir".

"Ermənistanda vətəndaş müharibəsinin yaşanma ehtimalı yüksəkdir"

"Sasna Tsrer" partiyasının nümayəndəsi parlamentdə təmsil olunma haqqı əldə etməsə, yeni seçilməse növbəti ölkə daxili gərginliklərin yaşanmasına, həttdə deyərdim vətəndaş müharibəsinə gətirib çıxaracaq hadisələrin yaşanma ehtimalı yüksəkdir".



Bunu SİA-ya açıqlamasında politoloq Ehtiram Aşırılı deyib. O bildirib ki, Paşinyan "Sasna Tsrer"ə dəstəyini nümayiş etdirməklə, gələcəkdə ölkədə baş verə biləcək xaosun və vətəndaş müharibəsinin qarşısını almağa çalışacaq: "Digər bir ehtimal isə ola bilsin ki, Paşinyan Sasna Tsrerin seçilməsinə dəstək verməklə parlamentdə öz hakimiyyətinə qarşı nəzarətində ola biləcək formal müxalifət partiyası yaratmaq niyyətindədir. Beləcə Paşinyan bu partiyanın əli ilə daxili siyasətdə "çirkli əməllərini" ört-basdır edəcək".

Politoloq qeyd edib ki, bəhs edilən amillərin tam tərsi ola biləcək digər bir ehtimal isə Moskvanın "Sasna Tsrer"ə dəstək verməklə parlamentdə Paşinyan tərəfindən yeni qərarların qəbul edilməsinə maneçilik törətmək niyyəti də ola bilər: "Xatırladım ki, "Sasna Tsrer" in keçmiş çirkli əməllərlə doludur və bir silahlı qruplaşma olaraq fəaliyyət göstərib. Xüsusilə polis binasının mühasirəyə alınmasını xatırlatmaq kifayətdir ki, bu birləşmə partiya olaraq parlamentdə təmsil olunsa və hakimiyyətlə maraqları üst-üstə düşməsə sabah heç kim deyə bilməz ki, parlament binasını da mühasirəyə almayacaq. Təbii ki, bütün bu hadisələrin gedişatını zaman göstərəcək. Lakin ölkənin daxili siyasətinin xüsusilə də partiya sistemlərinin böhran vəziyyətində olması "Sasna Tsrer" partiyasının parlamentdə təmsil olunması şanslarını artırır".

Qeyd edək ki, Ermənistanın "Sana Tsrer" partiyasının nümayəndəsi Gevork Safaryanın 9 dekabr tarixində keçiriləcək növbədənəkar parlament seçkilərində iştirak etmək üçün sənədləri mərkəzi seçki komissiyasına təqdim edib.

16 noyabr 2018-ci il

Ermənistan seçkilər burulğanında necə çabalayır?

Düşmən ölkənin KİV-ləri müsbət heç nədən yazmırlar

“Məxməri inqilab”ın ardınca, post-seçki dövrünü yaşayan Ermənistanda böhranlı vəziyyətin davam etməsi bu ölkənin KİV-lərində geniş şəkildə müzakirə olunmaqdadır. Hələ Nikol Paşinyanın baş nazir postunu eks-prezident Serj Sarkisyan hakimiyyətindən qoparmasının ardınca, - onun xalqına verdiyi “100 günlük hesabatı” arəfəsindən əvvəl və sonra, ictimai rəy, mediada, politoloji münasibətlərdəki fikirlərdən də aydın şəkildə görünürdü ki, verilən vədlər və öhdəliklər yalnız pafoslara və utopyaya söykənməkdən başqa heç nə deyil.



“Hraparak”: “Vətəndaş sazişi” partiyası üçün ən çətin sınaq Ararat vilayəti olacaq”

“Hraparak” qəzetinin yazdığına görə, növbədənə parlament seçkilərində Nikol Paşinyanın lideri olduğu “Vətəndaş sazişi” partiyası üçün ən çətin sınaq Ararat vilayəti olacaq. Erməni mətbuatına istinadən xəbər verilir: “Məhz bu vilayətdə Araik Qriqoryanın, Ovik Abraamyanın, Vazgen Sarkisyanın və Manvel Kazaryanın (hər biri Serj Sarkisyan hakimiyyətinin aparıcı fiqurları olublar-R.N.) qardaşları yaşayırlar, o cümlədən, Qagik Sarukyanın məşhur sement zavodu da bu vilayətdə fəaliyyət göstərir”.

“Yeni qubernator Qarik Sarkisyan əlində olan bütün imkanlardan istifadə edir ki, bu vilayətin göstəriciləri yüksək olsun və o, parlamente düşsün”, deyən yazan erməni nəşri, həmçinin, qeyd edir ki, qubernator ötən gün Qarabağ müharibəsində (işğalında-R.N.) iştirak etmiş şəxsləri və ölənlərin ailələrini qəbul edərək, onları “narahat edən” problemlərini dinləyib.

“Ancaq buna qədər o, bizi heç yada da salmırdı”, adıçəkilən qəzetə münasibət bildiren görüş iştirakçılarından birinin dediyinə görə, qubernator buna qədər keçmiş hakimiyyətdə təmsil olunmuş adamlarının yaxınlarına hədələyici ismarıq yollayıb ki, onlar yenidən köhnə hakimiyyət nümayəndələrini dəstəkləyərlər, onlar üçün heç də yaxşı olmayacaq.

Göründüyü kimi, Ermənistanda “yeni demokratik siyasi sistemin” yarandığını iddia edən Paşinyan hakimiyyəti heç də bu iddiasında haqlı olmadığını nümayiş etdirməkdədir. Daha dəqiq desək, “məxbəri inqilab” köhnə sistemin davamını əsasını, hətta daha betər təməlini qoymağa başlayıb.

“Jamanak”: “Heç kim partiyanın seçkiqabağı kampaniyasında maliyyə xərcləməyə razı olmayıb”

“Jamanak” qəzeti isə yazır ki, Ermənistandakı siyasi proseslər dövründə digər siyasi partiyalarda da vəziyyət gərgin qalmaqdadır. “Yaxın günlərdə biz, “İrs” partiyasında növbəti parçalanmanı müşahidə edə bilirik” yazan adıçəkilən nəşr qeyd edir ki, bu siyasi təşkilatın bir sıra üzvləri partiya sıralarından çıxacaqları barədə qərar qəbul edəcəklər: “Partiyanın qarşıdan gələn seçkilərdə iştirak etməmək qərarı, eyni zamanda, maliyyə problemləri ilə bağlıdır: heç kim partiyanın seçkiqabağı kampaniyasında maliyyə xərcləməyə razı olmayıb”.

Erməni nəşri xatırladır ki, 2017-ci ilin parlament seçkilərində bu yükü üzərinə Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan götürmüşdü. “Partiyanı öz tərəfinə çəkmək üçün o, yarım milyon dollara yaxın maliyyə təqdim etmişdi. Bəs kim hazırda maliyyəsi olmayan partiyanın üzvü olmaq istəyər?”, deyən qəzet sual edir. Buradan da aydın şəkildə gö-

rünür ki, Serj Sarkisyan dövründə iqtidaryönlü siyasi təşkilat olaraq, parlamentdə söz sahibinə çevrilən “İrs” növbədənə parlament seçkilərində uğur qazana bilməyəcəyini bəri başdan proqnozlaşdırıb və bu məsələdə kimsə həmin partiya maliyyə dəstəyi göstərmək niyyətində deyil. Daha doğrusu, partiya maliyyə mənbəsi tapsa belə, hətta seçkilərə qatılsa belə, Nikol Paşinyan cinahı əlində olan bütün resurslardan istifadə edərək, bu partiyanın parlamente düşməsinə mane ola bilər. Maliyyə öhdəçiliyinin götürülməməsi faktı da məhz bu reallığa söykənir.

Qraç Akopyan: “Nikol Paşinyanın qardaşı oğlu Sipan Paşinyan nazir müşaviridir”

Yeri gəlmişkən, daha bir fakt budur ki, Ermənistanda “demokratik mühit” barədə gen-bol bəhs edən Paşinyan hakimiyyəti heç də iddia edildiyi qədər bu əsaslara söykənmir. Bunu hətta onun qohumu, arvadı Anna Akopyanın qardaşı, deputat Qraç Akopyan da etiraf edir. Misal üçün, onun erməni mediasına verdiyi açıqlamasında bildirilir ki, “Hraparak” qəzetinin müxbirinin suallarını cavablandırarkən o, mövcud hakimiyyət dövründə “tanış-biliş”, qohumluq əlaqələrindən istifadə institutunun qalıb-qalmaması məsələsinə aydınlıq gətirib.

O, Nikol Paşinyanın qardaşı oğlu Sipan Paşinyanın ərazi idarəetmə və inkişaf nazirinin müşaviri olduğunu xatırladı. Qraç Akopyan Ermənistanda hər zaman belə bir halın mövcudluğunu bildirib və deyib ki, ötən parlament seçkilərində əldə etdiyi 3 min 400 səsi də məhz bu prinsipə “qazanıb”.

“1in.am”: “Belə bir təəssürat yaranıb ki, biz siyasətsiz inqilabi dejavyu yaşayırıq”

“1in.am” saytı isə yazır ki, Nikol Paşinyanın komandası “inqilab” nəticələrinin kapitalaşdırılması baxımından, siyasi instisional hazırlıqlarını iflasa uğradıb. “Bu baxımdan, Ermənistandakı hakimiyyət şüar xarakteri daşımaqda davam edir”, yazan erməni saytı qeyd edir ki, 1988-ci ildən bu yana “demokratik Ermənistan” məsələsi şüar olaraq qalıb və bu, əks-inqilabın revanşı ilə nəticələndi: “Məxməri inqilabdan” sonra “yeni Ermənistan” məsələsi də şüar kimi qalıb - hələ də siyasi və effektiv idarəetmə sistemində heç nə baş verməyib”.

Nəticə etibarilə görünən budur ki, əslində, heç bir hakimiyyət Ermənistanı düşdüğü ağır və böhranlı vəziyyətdən çıxara bilmək iqtidarında deyil. Çünki bu ölkə rəhbərlərinin nə qonşuluq münasibətlərində, nə də daxili və xarici siyasətində dönüş yaratmaq iddiaları, o cümlədən, işğalçılıq prizmasından yanaşma tərzləri onları belə bir vəziyyətə doğru sürükləyib.

Rövşən NURƏDDİNOĞLU

“Ermənistan bədniyyətli”

“KTMT-də də Ermənistan rəhbərinə bir dövlət başçısı kim baxılır”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın qəbul edilməməsi, xüsusilə də, baş katib postuna nümayəndəsindən imtina edilməsi işğalçı ölkədə böyük təşviş və ciddi konfliktlərə yol açıb. Bunun nəticəsi olaraq, Ermənistan KTMT üzv dövlətlərə xüsusilə də, Belarusiyaya qarşı şər və böhtan ənənəsinə uyğun mövqe sərgiləyir. Söhbət etdiyimiz müsahiblərimiz bu cür faktların Ermənistanın artıq nəinki regionda, ümumiyyətlə, beynəlxalq qurumlarda belə qəbul edilmədiyini və müəyyən qərarların qəbulunda kənar qaldığını göstərdiyini bildirdilər.

Millət vəkili Azər

Badamov: “Ermənistan beynəlxalq təşkilatlarda müstəqil və ciddi ölkə kimi qəbul olunmur”

- Ermənistan beynəlxalq təşkilatlarda müstəqil və ciddi ölkə kimi qəbul olunmur. KTMT-də də Ermənistan rəhbərinə bir dövlət başçısı kim baxılır və qurumun baş katibliyinin Ermənistandan alınması da bunun göstəricisidir. Ermənistandan başqa digər ölkələrin Azərbaycanla çox yüksək səviyyəli ikitərəfli dostluq və əməkdaşlıq əlaqələri var. KTMT-də təmsil olunan ölkələr heç də Azərbaycanı buraxıb, Ermənista-



nın dalınca getməzlər. Çünki Ermənistan bədniyyətli və məqsədi hər bir beynəlxalq təşkilatdan nə isə qoparmaqdır. Bunu da hamı görür və belə bir ölkəni qəbul etmək istəmir. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması ermənilərin bu qurumda ciddi tərəf kimi qəbul edilməsinə gətirib çıxarmışdır. Bu da Ermənistan ictimaiyyətinin kəskin etirazlarına səbəb olub. Ermənilər artıq anlamalıdır ki, Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam etdikcə, bütün dünyanın gözündən düşəcəklər və bir müstəqil ölkə olaraq dünya xəritəsindən silinəcəklər. Ona görə də, tezliklə Azərbaycanla dil tapmalı, işğalı dayandırmalı və mehriban qonşuluq siyasətinə keçməlidir.

Siyasi şərhçi Azər Həsərov: “Baş katibin Belarustan olması Ermənistanla əlavə zərbədir”

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında baş katib postunun Ermənistanın əlindən vaxtından əvvəl çıxması bir daha onu göstərir ki, bu dövlət digər üzv dövlətlərin qarşısında, sadəcə, acizdir, onların diktilə oturmaqdan başqa çarəsi yoxdur. Növbəti baş katibin Belarustan olması isə Ermənistanla əlavə zərbədir. Çünki Belarus KTMT-nin üzv olmayan Azərbaycanla - yeni Ermənistanın əsas rəqiblə çox yaxın münasibətlərə malikdir. İndi KTMT baş katibliyinin vaxtından əvvəl bu ölkəyə keçməsi, üstəlik də bunun Ermənistanla hələ nəyin nə olduğu bəlli olmayan bir dövrdə baş verməsi, təbii ki, işğalçı dövləti özündən çıxarmalıydı və çıxarır da. Ona

görə də Ermənistan hakimiyyəti nəinki ümumilikdə, sadəcə öz xalqına belə durumu izah edə bilmir. Çünki ermənilərə uzun illərdir tələp edilir ki, KTMT onların arxasındadır, savas yenidən başlasa müdafiə olunacaq. Amma baş verənlər onu göstərir ki, KTMT mümkün savaş halında Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi gücdən istifadə etməyəcək. Ona görə də Ermənistan hakimiyyəti istəriyə içindədir və çıxış yolunu tapmaqda çətinlik çəkir. Ümumiyyətlə isə, Belarusun Azərbaycanla bu qədər açıq oynaması Ermənistanla əlavə zərbədir.



Politoloq Ramiz Aliyev: “İşğalçı, terrorçu Ermənistan himayə edilə və dəstəklənə bilməz”

- Öncə onu bildirməliyik ki, əslində, beynəlxalq təşkilatlar çoxdan Ermənistan kimi təcavüzkar ölkəyə qarşı sərt münasibət sərgiləməli idilər. Bu cür sərt mövqeyi yalnız KTMT deyil, bütün təşkilatlar etməlidir. Ona görə ki, işğalçı, terrorçu Ermənistan himayə edilə və dəstəklənə bilməz. Ermənistanla ciddi sanksiyalar tətbiq olunmalıdır. Bununla da dünyada bütün ölkələr bilməlidir ki, təcavüzkar ölkələrə heç kim dəstək olmayacaq. Ancaq təəsüflərsiz olsun ki, bir çox hallarda sərt addım atılmır və işğalçı ölkəyə lazımı formada təsir olunmur. Ancaq KTMT-də Ermənistanın qəbul edilməməsi xüsusilə də, baş katib postuna nümayəndəsindən imtina edilməsi onu göstərir ki, artıq ölkələr yaxşı başa düşürlər ki, Ermənistan kimi işğalçı ölkə ilə əməkdaşlıq etmək onların öz dövlətlərinə də zərərliyədir. Bir məsələni də qeyd etmək istərdim ki, bu gün Ermənistan rəhbərlikdə olan şəxslər nəinki öz xalqı tərəfindən, həmçinin, digər ölkələr tərəfindən də qəbul olunmur və bütün ölkələr anlayır ki, Paşinyan və onun komandası Qərbin bir layihəsidir. Paşinyan xalqına verdiyi sözə əməl etmədiyini kimi əməkdaşlıq etdiyi təşkilatlara və ölkələrə də eyni münasibəti sərgiləyəcək. Ermənistan bu gün Belarusiyaya qarşı sərgilədiyi münasibəti sabah digər ölkələrə qarşı da edə bilər.




GÜLYANƏ

Son illərdə böyük inkişaf yolu keçən ölkəmiz bir çox sahələrdə mühüm uğurlara imza atıb. Əsaslı Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir, regionun aparıcı dövlətinə çevrilib. Ölkədə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları, aparılan islahatlar, yeni layihələrin icrası ölkənin inkişafı üçün geniş imkanlar açıb. Bu inkişaf nəticəsində müasirləşən, modernləşən Azərbaycan beynəlxalq aləmdə neft-qaz, turizm, tolerant, idman ölkəsi, eyni zamanda, innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları, kosmik əlaqələndirmələr ölkəsi kimi də tanınıb.

İnformasiya-kommunikasiya texnologiyaları ölkəmizin davamlı inkişafının təminatıdır

İlham Əliyev: “Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır”



Sözsüz ki, bu, Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına göstərilən böyük diqqətdir. Təbii ki, informasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin sosial-iqtisadi həyatına geniş nüfuz etdiyindən, müstəqil Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri də, məhz global informasiya məkanında layiqli yer tutması və inteqrasiyası idi. Ölkəmiz haqqında dünyaya dolğun məlumatların çatdırılmasında xüsusi rol malik olan bu sahəyə Ulu Öndər Heydər Əliyevin ayırdığı diqqətin məntiqi nəticəsidir ki, Onun Sərəncamı ilə təsdiqlənən “İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya” qarşıya qoyulan məqsədlərə çatmaq üçün geniş yollar açmış oldu. Milli Strategiya rabitə və informasiya texnologiyaları sahəsində kompleks tədbirlərin həyata keçirilməsində, bu sahənin qanunvericilik bazasının gücləndirilməsində əhəmiyyətli rol oynadı.

Uğurlu siyasətin müsbət nəticələri

Dahi Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bütün sahələrinə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına da önəm verərək, bu sahənin inkişafına yönəlmiş dövlət proqramları və zəruri islahatları həyata keçirməyə başladı. Belə ki, Azərbaycan Prezidentinin 2005-ci il 22 oktyabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” rabitə və informasiya texnologiyalarının geniş tətbiqinə yeni imkanlar açdı. Bu Sənəd ölkəmizin hər bir yerində rabitə və informasiya texnologiyalarının geniş yayılmasını təmin etmiş oldu. Azərbaycan Prezidentinin “Xüsusi iqtisadi zonaların yaradılması haqqında” 2007-ci il 6 mart tarixli Fərmanı isə İKT sektorunun inkişafına münbit zəmin yaratdı. Həyata keçirilən dövlət siyasətinin keyfiyyətə yeni mərhələyə qədəm qoyduğunu göstərən “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında ölkə başçısının məlum Sərəncamı Milli Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi, respublikanın informasiya cəmiyyətinə keçidinin təmin edilməsi baxımından əhəmiyyətli rol oynadı. Görülən işlərin məntiqi olaraq artıq ölkəmizdə elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələ-

lərin həlli istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkil sahəsində bəzi tədbirlər haqqında” Fərmanı ölkəmizdə nəinki elektron hökumətin inkişafı, həm də korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsində mühüm rol oynadı. Təbii ki, elektron xidmətlər, eyni zamanda, korrupsiya hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsinin effektiv vasitələrindən biri kimi qiymətləndirilir. Bu gün əbəs deyil ki, İKT respublikada korrupsiya ilə mübarizə, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Düzgün siyasətin bəhrəsi olaraq ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2008-ci ildə “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması”, 2009-cu ildə ölkədə “Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin sərəncamları bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. Prezident İlham Əliyev tərəfindən 2010-cu ildə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Sərəncam imzalandı. Həmin quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verildi.

Azərbaycan kosmik sənayeyə malik ölkəyə çevrilib

Azərbaycan, Avropa və Amerika mütəxəssislərinin birgə səylərinin nəticəsi olan, amma Azərbaycan adı ilə ərəşəyə gələn, Azərbaycan bayrağının təsviri ilə kosmosa göndərilən “Azərspase-1” telekommunikasiya peykinin orbitə çıxarılması ölkəmizin daha bir nailiyyəti olaraq tarixə düşdü. Bu, Azərbaycanın elmi-texniki və iqtisadi güdrətinin tənənsəsi idi. İstismar müddəti 15 il olan “Azərspase-1” peyki Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. Eyni zamanda, Azərbaycanın ilk telekommunikasiya peyki informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi ilə yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir. Azərbaycan Prezidenti İlham Əliyev bu peykin fəaliyyətinin iqtisadi cəhətdən səmərəli olacağını vurğulamışdır: “Gələcəkdə bu sa-

hənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən buna əminəm. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq. Bütün addımları atırıq ki, ölkəmiz daha da güclənsin, Azərbaycan daha da müasir dövlətə çevrilsin”. Azərbaycanın ilk telekommunikasiya peyki informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi ilə yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir. Birmənalı şəkildə demək olar ki, artıq bu layihənin müsbət nəticələri əldə olunub. 2014-cü ildən “Azerspace-1” peyki vasitəsilə Azərbaycanda bütün televiziya və radio kanalları keyfiyyətli yayıma başlayıb. Həmçinin tələb və rəqabətin artması, peyk tutumlarının bazar qiymətlərinə uyğun təklif olunması “Azerspace-1” peykinin əhatə etdiyi regionlarla əməkdaşlığı gücləndirməyə, eləcə də Livan, Əfqan, ərəb bazarında fəaliyyət göstərməsinə şərait yaradıb. Hazırda “Azerspace-1” peyki vasitəsilə Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə 120-dən artıq televiziya kanalı yayımlanır. “Azerspace-1” peyki regionda kifayət qədər tanınıb.

Bu, bir faktdır ki, Azərbaycan orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir və kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar mövcuddur. Qafqazın ilk peyk operatoru olan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2017-ci ildə ikinci telekommunikasiya (sayca üçüncü) və 2018-ci il sentyabrın 26-da Fransa Qvianasında yerləşən Kuru kosmodromundan çox yüksək ayırtdəməyə malik olan ikinci müşahidə peyki (sayca 4-cü) orbitə çıxarıldı. Azərbaycan peykinin orbitə çıxarılması münasibəti ilə xalqımızı təbrik edən Prezident İlham Əliyev son beş ildə Azərbaycanın orbitə 3 peyk çıxartdığını bildirmişdir: “Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqələrini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü və bizim siyasətimizi göstərir”.

Milli Məclisin Aqrar Diyasət Komitəsinin sədri Eldar İbrahimov deyib ki, “Azerspace 2” peykinin orbitə çıxarılması Azərbaycanın növbəti uğuru olmaqla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə böyük töhfədir. Onun sözlərinə görə, artıq Azərbaycan dünyaya təkcə iqtisadi, siyasi və digər sahələrdə deyil, kosmik sənayesində də güclü olduğunu göstərir: “Azərbaycan dünyanın ən güclü ölkələrindən biri kimi, son beş il ərzində orbitə 3 peyk çıxarmaqla dünyanın

kosmik klubunun üzvünə çevrilib və dünyanın kosmik sənayesində öz mövqələrini möhkəmləndirir”.

“Azerspace 2”, ümumilikdə 3 peykimizin orbitə çıxarılması ölkəmizin dünyada imicinin daha da yüksəldilməsi, kosmik sənaye sahəsində beynəlxalq əməkdaşlığın güclənməsi, informasiya təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, Azərbaycanın telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığı tam aradan qaldırılır, yerli kanallarımızın dünyaya yayılmasında, kosmik sənayenin inkişafı və bu sahədə kadr hazırlığında vacib rol oynayır.

Azərbaycanın dünya ölkələri ilə əməkdaşlığı artır və daha da dərinləşir

Azərbaycanın kosmik sənayedə əldə etdiyi nailiyyətlər, həm də qeyri-neft sektorunun inkişafı deməkdir. Çünki kosmik sənayenin uğuru iqtisadiyyatın bu sahəsində inkişafı stimullaşdırır. Orbitə çıxarılan təkcə “Azerspace 2” peyki ölkə iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcək. Ekspertlərin qənaətinə görə, 2023-cü ildə Azərbaycanda İKT sektorundan əldə olunan gəlirlər neft gəlirlərini üstələyəcək. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə regional kosmik sənaye mərkəzinə çevriləcək. Bu istiqamətdə Azərbaycanın dünya ölkələri ilə əməkdaşlığı artır və daha da dərinləşir. Azərbaycan dünyanın sayı o qədər də çox olmayan kosmik klubuna da üzv olub. Bütün bunlar Azərbaycanda uğurla həyata keçirilən dövlət siyasətinin göstəricisidir. Azərbaycan gələcəyə doğru inamla addımlayır. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi “Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var... Əsas məsələ ondan ibarətdir ki, bütün bu strategiyamızı düzgün planlaşdıraraq və addımlarımızı düzgün ataraq ki, Azərbaycan bu sahədə də birincilər sırasında olsun”.

RƏFİQƏ KAMALQIZI
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə

16 noyabr 2018-ci il

Sərdar Cəlaloğlunun fikirləri müxalifəti yenidən qarışdırdı

Sosial şəbəkələrdə ənənəvi düşərgə tərəfdarları ADP sədrinə qarşı hücumlara start veriblər

Etiraf edilməlidir ki, uzun illərdir dağıdıcı müxalifət düşərgəsində təmsil olunan partiya sədrləri bu düşərgədə baş verən məğlubiyyətin səbəblərini sadalayır, uğursuzluqlarda günahlı olan tərəfləri ittiham atəşinə tuturlar. Dəfələrlə sübuta yetirilib ki, sağlam tənqidi, ümumiyyətlə, qəbul etməyən müxalifət təmsilçiləri dərhal qarşı tərəfi hakimiyətə yarımaqda və s. məsələlərdə suçlamağa başlayırlar. Düzdür, həmin tənqidləri dəstəkləyən partiya sədrləri olsa da, onların sayı azlıq təşkil edir.



dirdim. O zaman hamı üstümə gəldi ki, sən nə məqsədin var, niyə icazə verilən yerdə keçirməyək..."

Müxalifət düşərgəsində heç vaxt eynifikirlilik olmayıb

Göründüyü kimi, vaxtilə ADP-nin radikal baxışlarla çıxış etməsinin tərəfdarı olduğunu inkar etməyən, hətta bunu etiraf edən S.Cəlaloğlu, hazırkı məqamda, yeni radikal siyasi mübarizənin doğru olmadığını dediyi bir vaxtda, bir zamanlar onun radikalıq çağırışlarına dəstək verməyən və hazırda dağıdıcı siyasətə üstünlük verən tərəflərin hücumlarına məruz qalmaqdadır. Bu amil isə, eyni zamanda belə bir nəticəyə də gəlməyə zəmin yaradır ki, ənənəvi müxalifət düşərgəsində heç vaxt eynifikirlilik olmayıb. Əksinə, birinin dediyini digəri həzm etməyib.

Maraqlısı da budur ki, bütün bunları bilib-bilə, ADP sədri guya düşərgənin normal siyasi müstəviyə geri dönərək, uğur qazanması üçün şərtlərinin qəbul olunması vacibliyini deyir. Halbuki, onun özü də yaxşı bilir ki, hər hansı bir şərti qəbul olunmayacaq.

Yeri gəlmişkən, ADP sədri Müsavat və AXCP rəhbərliyini hədəfə almağı da unutmayıb və bu partiyaların "liderləri"nin müxalifəti hazırkı səviyyəyə qədər endirdiklərini bildirib. Məsələn, "Müsavat və AXCP-nin rəhbərliyi altında uzun illər apardığımız mübarizə nə dünya təcrübəsinə, nə də elmi prinsiplərə uyğun deyil", deyərək qeyd edən S.Cəlaloğlu onun üçün də heç bir nəticənin olmadığını bildirib, eləcə də Avropada özlərini "müxalifətçi" elan edənlərin də "siyasətçilər getməlidir"

fikirlerini də sət şəkildə tənqiddə məruz qoyub: "Avropada oturmaq siyasətçilər getməlidir, bu belə, o belə olmalıdır filan deyən bloggerlərə elmi əsaslarla cavab verməmişəm. Əgər sən qanunları bilməyib, yaxud bilib onlara əməl etməmişsən, heç bir nəticə qazana bilməzsən".

ADP sədri AXCP sədri Əli Kərimliyə və onun "söyüş qrupuna" da söz atıb

ADP sədri sosial şəbəkələrdə fəaliyyət göstərən və "liderləri"nin göstərişləri əsasında trolluq edənlərin də "bostanlarına daş atıb". O, dolayısı ilə AXCP sədri Ə.Kərimliyə işarə edərək, Hindistanın məşhur siyasətçisi Qandinin sitatını gətirib: "Qandi deyir ki, hörmət şəraiti olmadan heç bir demokratik mübarizədə nailiyyətə ümid etmək olmaz. Yaxud deyir ki, qeyri-etik münasibət ədalətin qarşısını kəsir. Azərbaycanda isə hazırda belədir, hərə bir söyüş briqadası yaradıb, sosial şəbəkələri söyüş məkanına çevirib. Azərbaycanı elə bir günə gətirib çıxardılar ki, siyasət küçə davranışları həddinə çatdı. Bu səbəbdən narahatlığımı bu cür ifadə etmişəm. Apardığımız mübarizənin qaydalarını bilmədiyimiz üçün heç bir uğura ümid etmək olmaz. Kimin güclü və ya zəif olduğunu da deyə bilmərik. Biz qaydasız döyüşə girmişik. Bu döyüşdə heç bir nailiyyət qazana bilmərik..."

Beləliklə, fakt budur ki, ADP sədri S.Cəlaloğlunun öz dili ilə desək, "elmi araşdırma-məqaləsi" əsasında müxalifətin uğursuzluqlarının səbəblərini üzə çıxarması onu ənənəvi düşərgədəki "söyüş qrupları"nın hədəfinə tuş gətirib. Hər halda, müəyyən tövsiyələrə bu və ya digər şəkildə münasibət bildirilmək etikasız olmaqla yanaşı radikal kəsimdən onsuz da başqa heç nə gözləməyə dəyməzdi. Görünür, S.Cəlaloğlunun bu zəhməti də hədəf getmiş oldu...

Rövşən RƏSULOĞLU

"Brain Ring" izlə, "Nar"-dan hədiyyə qazan!

"Nar"-ın dəstək olduğu "Brain Ring" intellektual bilik yarışlarının 12-ci mövsümü davam edir. Hər il olduğu kimi, bu mövsüm də televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirilir. Beləki, yarışın yayımı zamanı "Nar"-ın "Twitter" hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. "Brain Ring" həvəskarları bu intellektual yarış izləmək fürsəti ilə yanaşı, həm də "Nar"-dan hədiyyə qazanmaq şansı əldə edirlər.



Oktyabr ayının qalibləri olan "Twitter" istifadəçilərinin adları artıq məlumdur: Fəhəd Məmmədli (<https://twitter.com/BadFarhad>), Rəfi Əsgərli (<https://twitter.com/refiesgerli>), Elvin Abbasov (<https://twitter.com/abbasovbm>), A.Abbasovadiv (https://twitter.com/a_ayaone).

Qeyd edək ki, "Brain Ring" intellektual yarışlarında respublikanın müxtəlif bölgə və ali məktəblərini təmsil edən komandalı bilik mübarizəsi aparılır. Dekabr ayının sonunadək davam edəcək yarışlar hər həftənin bazar günü saat 22:00-da İctimai TV vasitəsilə yayımlanır. Ətraflı məlumatı https://twitter.com/salam_nar hesabından əldə etmək mümkündür. "Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Bu bir faktdır ki, Azərbaycanda mətbuata dövlət dəstəyi qədər edilən qayğı və diqqət heç bir ölkədə yoxdur. Heç bir inkişaf etmiş ölkələrdə jurnalistlər dövlət tərəfindən mənzillə təmin edilməyib, ancaq Azərbaycan dövləti jurnalistlərin sosial problemlərinin, o cümlədən, mənzillə təmin edilməsi ilə yanaşı, həm də mətbuata birdəfəlik maliyyə yardımlarının ayrılması, jurnalistlərə fəxri adların verilməsi barədə sərəncamları ölkə mətbuatının inkişafına verilən diqqət və qayğının real nəticəsidir.

Təəssüf doğuran isə odur ki, son zamanlar ölkəmizin uğurlarını, inkişafını gözü götürməyən müəyyən xarici qüvvələr Azərbaycanın imicinə qara yaxmaq üçün yenidən hərəkatə keçiblər. Ölkəmizin artan qüdrəti ilə barışa bilməyən belə məkrli qüvvələr hər dəfə müxtəlif yollarla, müəyyən qurumlar yaratmaqla, antimillilə ünsürlərin küllü miqdarda pul qarşılığında Azərbaycanı qeyri-demokratik, insan hüquq və azadlıqlarının pozulduğu ölkə kimi təqdim etməyə çalışırlar.

Elə bu günlərdə çirkli qrantlarla "qidalanan" bəzi jurnalistlər - Arif Əliyev, Elçin Şıxlı, Elimdər Əliyev, Ələsgər Məmmədli, Əvəz Zeynalı,

Qulu Məhərrəmli, Mehman Əliyev, Rövşən Hacıbəyli və bu kimilər "Media klubu"nda bir araya gəlməklə yenə də milli, dövlətçilik maraqlarımıza zərər vurmaq, ermənipərəst dairələrin verdikləri "sifarişlərini" əsaslanan müzakirələr keçirirlər. Müzakirələrin tam mahiyyəti bəlli olmasa da, "Media klub"un təsisçilərinin yaydıqları açıqlamada qeyd olunur ki, onlar Azərbaycanda müstəqil, keyfiyyətli və məsuliyyətli kütləvi informasiya vasitələrinin təşəkkülünə və ona olan ictimai etimadın bərpasına kömək edəcək mühitin yaradılması, o cümlədən, informasiya vasitələrinin manipulyasiya, təcavüz,



təhqir və yalan sistemine çevrilməsi cəhdlərinin qarşısını alınması məqsədilə sözlərin birləşdirilməsini zəruri hesab edirlər. Təbii ki, bu istək normal haldır. Çünki Azərbaycan müstəqil, demokratik, müxtəlif dəyərlərə hörmətlə yanaşan bir ölkədir. Lakin belə fikirləri səsləndirən kəslərin də ən azından sözləri ilə əməlləri uyğun gəlməlidir. Bəs, gəlin görək "Media klub"da təmsil olunanlar necə, onlar dediklərinə uyğun profildədirlermi?

"Media klubu"nun pərdəarxası məqamları

Onlar şəxsi mənfəətlərini güdürlər

Ayrı-ayrılıqda bu adamların fəaliyyətlərinə diqqət yetirsək, görürük ki, təcavüz, təhqir, yalan və böhtan yazanlar elə bunların özləridir. "Media klub"un digər üzvü, "Ayna-Zerkalo" qəzetlərinin baş redaktoru olmuş Elçin Şıxlı hazırda adı olub özü olmayan, jurnalistlərin heç vaxt dərdinə əlac etməyən Azərbaycan Jurnalistlər Birliyinin sədridir. Azərbaycanda müasir medianın müzakirəsini aparandan biri də "Yeni Nəsil" Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyevin rəhbəri olduğu Yeni Nəsil Jurnalistlər Birliyinin ümumiyyətlə, web-səhifəsi belə yoxdur. Bir vaxtlar bu adam yaxşı maliyyəsi olan "Gün səhər" qəzetini yaratmışdı. Bu layihənin yalnız birinci mərhələsinə təxminən 300 min dollar qrant aldı, amma sonra pul da, qəzet də bir

anda göyə sovruldu.

Nəhayət, "Media klub"un əsas təsisçisi elə ən böyük maxinator olan Mehman Əliyev ən yağlı tikələrini yeyənlərdəndir. Yəqin ki, digərlerini yazmaqda elə də ehtiyac yoxdur. Çünki hamısı eyni əməllər, çirkin oyunların, antimillilə qüvvələrlə iş birliyinin mütləq iştirakçılarıdır. Biriləri müxtəlif çeşidli məxinasıyalarla beynəlxalq fondların ayırdığı milyonları mənimsəmək üzrə, digərləri də məmurları şantaj edib pul qoparmaq üzrə mütəxəssislərdir. Lakin hər kəs yaxşı bilsin ki, Azərbaycan mətbuatı düzgün, davamlı inkişaf yolundadır və öz gözündə tiri görməyib, başqasının gözündə tük axtaranlara ehtiyacı yoxdur.

RƏFİQƏ

Dini hüquq və insan haqları

Dini-ideoloji sistemdə insan ilk növbədə, özünün iki tərəfinin - ruhun və bədənin birliyindən, vəhdətindən ibarətdir. İnsan Allah tərəfindən yaradılmışdır, ixtiyar özündə deyil. Buna görə də, Allah tərəfindən idarə olunur. İnsanın yaşadığı bu dünya keçicidir. İnsanın əbədi həyatı onun ölümündən sonra Axirət dünyasında başlayır. Deməli, insan maddi olduğu üçün müvəqqəti-dir, əbədi olan isə ruhdur.

Xristianlığın dini təliminə uyğun olaraq, Allah insanı özünə oxşar şəkildə yaratmışdır. Lakin ilk insan - Adəm etimadı doğrultmadı, cənnətdə yol verdiyi günahı görə oradan qovuldu. Bununla belə, Allah həm Adəmə, həm də ondan törəmiş bütün insanlara öz günahlarını yumaq üçün şərait yaratdı.

İslamın dini ideologiyasında insana dair deyimlər nisbətən başqadır. Belə ki, Allah insanı özünə bənzər şəkildə yaratmışdır və o, Adəmin günahına görə məsuliyyət daşımır. Hər bir fərd ancaq öz konkret əməlinə görə cavabdehdir. Ziddiyyətli məqamlardan biri ondan ibarətdir ki, Qurani-Kərimə görə, əgər insan bütün yaradılanlardan ən yüksəkdə durursa, öz iradəsinə münasibətdə təbiət etibarilə zəif məxluqdur. İnsan yalnız Allaha pənah apara, ondan kömək diləyə bilər. Müqəddəs Qurani-Kərim insanı şikəst varlıq kimi təqdim etmir. Lakin öz iradəsinin sahibi olmayan insan həyatda günah əməllərə yol verməmək üçün həmişə Allahın köməyinə ehtiyac duyur. Allah insanlara düzgün yolu öz elçisi, özü ilə insanlar arasında vasitəçi olan peyğəmbər və müqəddəs Qurani-Kərim vasitəsi ilə göstərir. Qurani-Kərimdə insan haqqında deyilir: "Yaradanlarımızın çoxundan üstün tutmuşuq onları", "Çox gözəl görkəmdə yaratdıq biz insanı".

Leyla İsgəndərova yazır: "Əgər antik dövrdə insan obrazı kosmosentrik tərzdə təsvir edilmişdirsə, orta əsr insanının obrazı teosentrik, Yeni Dövr insanının obrazı isə antroposentrik şəkildə qəbul olunmuşdur. Xüsusən də Ən Yeni Dövrde belə bir mülahizə yürüdü ki, insan öz varlığını özü müəyyən edir və elə buna görə də dünya-görüşü həmin məktəbin ideologiyasının əsasını təşkil edir. Buna görə də islamın ideologiyası ilə daha yaxından tanışlıq üçün onun cəmiyyət və tarix haqqında müddəalarını aydınlaşdırmaq zəruridir.

Aydındır ki, hər hansı ideoloji məktəbin cəmiyyəti, bəşəriyyət və tarix haqqındakı anlayışlar sistemi və konkret dünyagö-

rüşü həmin məktəbin ideologiyasının əsasını təşkil edir. Buna görə də islamın ideologiyası ilə daha yaxından tanışlıq üçün onun cəmiyyət və tarix haqqında müddəalarını aydınlaşdırmaq zəruridir. İslamın cəmiyyət və tarix haqqında müddəaları, eləcə də, bu sahə ilə yaxından məşğul olan ilahiyatçı və teoloqların düşüncələri bir-biri ilə sıx əlaqədədir."

İ.A.İlyinin hüquqla din arasında ayırdığı fərqlərin olmasına baxmayaraq, müəllif bununla yanaşı onların əlaqəsini də qeyd edir. Öz çərçivəsində qalan hüquq dini normaların tələbləri ilə mahiyyəti üzrə razılaşıdırılmalıdır və o, dini normalar üçün hazırlıq pilləsidir, din isə öz tərəfindən hüquqi tələblərə dərin əhəmiyyət və dini normalara xas olan mütləq qüvvə verir. Dini normalar insan həyatının ictimai sferalarının həm şəxsi, həm də xarici sahələrinə aiddir. Onların bu zaman tənzim etdikləri münasibətlərin konkret məzmununu açmaları məcburi olmamalıdır. Dini normalar mücərrəd-universal xarakter daşıyan ümumi başlanğıclar və prinsiplər verir. Din özündə ictimai yönümləri ehtiva edir. Hüquq norması üçün motivasiya, bir qayda olaraq, əhəmiyyət kəsb etmir. Hüquq normalarına nəyə görə əməl etmək lazımdır sualına cavab qanunun özünün mötərizəsi xaricində qalır və ya məsələ, preambulada qısa şəkildə açıqlanır. Normativ aktin məzmunu qanunvericinin "təbliğ etdiyi" nəzəriyyədən, onun hüquq düşüncəsi səviyyəsindən və tipindən asılıdır.

T.L.Kozlov yazır ki, dini sistemin əsas baza elementi tapşırıqdır və o, konkret göstəriş - qadağan, vəzifə və ya icazə, yaxud da ümumi prinsip kimi çıxış edə bilər. Dini normaların xeyli hissəsi hüquq normasında göründüyü kimi, hərəkətin özünün təsvirindən deyil, hərəkət prinsipindən ibarətdir. Tapşırıqlar (vəsiyyətlər, tələblər) əsas doktrinal xarakter daşıyırlar. Onlar universaldırlar və özündə konkret göstərişləri, məsələn, "oğurlama" kimi göstərişi ehtiva edən normaların mövcud olması ilə yanaşı, zaman xaricində mövcuddurlar. Daxili və xarici davranışın tənzimləyicisi qismində tapşırıqla yanaşı, hərəkətin obrazının (modelinin, stereotipinin) da adını çəkmək olar. Belə ki, müqəddəsin həyat salnaməsi təqlid etmə üçün nümunəyə xidmət edir.

Dini normalar və hüquq normaları özlərinin əmələ gəlməsi mənbəyinə görə də fərqlənirlər. Birinci halda mənbə qismində İlahi Vəhy növündə xarici nüfuz çıxış edir və bu, Müqəddəs Yazıda təsbit edilmişdir. Dini normaların formalaşmasında daxili vicdan səsi, mənəvi borc da axi-

rinci rolunu oynayırlar. Absolyutun göstərişləri insan tərəfindən dəyişdirilə bilməzlər. Hüquq normaları insanların, qanunvericinin fəaliyyətinin nəticəsidir. Bir həqiqətdir ki, bu halda daxili borcu istisna etmək olmaz. Əlbəttə, bəzən o, məqsədəuyğunluqla, bir anlıq zərurətlə boğula, anti-humanist ideologiya ilə söndürülə bilər. Lakin yenə də bu mənəvi imperativ hüquq normalarının eksəriyyətində mövcud olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində göstərilir ki, "təhqiqatçı, müstəntiq, pokuror və ya hakim qanunu və vicdanı rəhbər tutaraq sübutların məcmusunun hər tərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə, sübutları qiymətləndirirlər" [145.2-ci maddə]. Bu norma hökmün çıxarılması və normanın öz mətnindən göründüyü kimi, sübutların qiymətləndirilməsi prinsipinə aiddir. Lakin məhkəmənin hökmü hüquqi-prosessual aktdır və onun əsasında qoyulmuş prinsiplər hüquqyaratmanın (qanunyaratmanın) prinsipləri ilə eynilik təşkil edir. Üstəlik, hazırda eyni bir səsle fəal surətdə məhkəmə qərarlarının hüquqyaratma aktları hesab edilməsi haqqında səsler eşidilməkdədir.

Beləliklə, təsdiq etmək olar ki, dində olduğu kimi, hüquqda da əmələ gəlmənin aşağıdakı iki mənbəyi mövcuddur:

- 1) xarici nüfuz;
- 2) daxili məziyyətlər.

Göstərmək lazımdır ki, insanın məhz daxili ələmi dinin prioritet sferasını təşkil edir, lakin dini normalar insanların xarici həyatını da tənzim edirlər. Dini normalar mömin həyat keçirməyi tələq edir. Dini normaların göstərişlərinə uyğun olaraq, insan fərdi dini hərəkətlər (dua) etməli, kollektiv dini mərasimlərdə (məsələn, məsciddə hamılıqla namazda) iştirak etməkdən yayınmamalıdır. Əgər nəzərə alınsa ki, namaz islamın beş əsas prinsiplərindən biridir, şübhəsiz ki, mömin müsəlmanın bundan yayınması, yaxud biliblə boyun qaçırması günahdır, yolverilməzdir.

Ustad Şəhid Mürtəza Mütəhəri göstərir ki, islam ideologiyasına uyğun olaraq, insanların gündəlik işi və fəaliyyəti mahiyyət etibarilə ictimai xarakterə malikdir. Yalnız ictimai əmək bölgüsü, xüsusi mülkiyyət üzərində onları birləşdirən bezi fikir, ideya və xüsusiyyətlər hökmrandır. Başqa sözlə, cəmiyyət eyni ehtiyaclar, eyni əqidə və fikirlər, eyni qanunlar çərçivəsində yaşayan və bir-biri ilə sıx əlaqədə olan insanların toplusundan ibarətdir. Bu mülahizələrlə razılaşmamaq mümkün deyil, çünki onlar özünəməxsus sosial-fəlsəfi məzmun və mənaya malikdirlər. İslamın sosial-fəlsəfi ideologiya-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

sına görə, cəmiyyət üzvləri eyni avtobusun, təyyarə və ya gəminin səmərələrini xatırladırlar. Fikrimizcə, məntiqi bənzətmədir, Belə ki, səmərələrin hamısı eyni bir məqsədə doğru hərəkət edirlər. Onları konkret ünvana malik mənzilbaşı gözləyir. Nə qədər təəssüfedicə olsa da, təyyarə və ya gəminin səmərələri baş verən qəzaya da birlikdə uyğundur, eyni və oxşar taleylə üzleşirlər.

Hüquq elmləri doktoru Aqşin Quliyev yazır: "Dini hüququn təbiəti haqqında məsələ din və hüquqda mühüm problem olaraq qalmaqdadır. Dini hüquq, hər şeydən əvvəl, tədqiq edilən elm sferalarından biridir. Bununla yanaşı o, ümumi hüquq nəzəriyyəsi və hüquq fəlsəfəsinin ən mürəkkəb problemlərindən biridir.

Qədim və müasir dünya dinlərindən bəhs edilən müqəddəs kitablarda davranış qaydaları formalaşdırılmışdır. Həmin qaydalar hüquq normalarının demək olar ki, bütün əlamətlərinə malikdirlər. Belə normaların təbiəti onunla müəyyən edilir ki, hüquq normalarının icrası və onlara əməl edilməsi dövlətin məcburiyyət qüvvəsi ilə təmin olunur. Hüquq normalarını pozanlar dövlət tərəfindən müəyyən edilmiş sanksiyalara məruz qalırlar. Digər tərəfdən, dini hüquq normaları dini normalar təbiətinə

malikdirlər, çünki onlar müqəddəs dini kitabların əhkamlarına əsaslanırlar və bu əhkamlarla sıx bağlıdırlar. Dini hüquq normalarını birmənalı olaraq, hüquq normalarına, yaxud sırf dini normalara aid etməyin mənası yoxdur, belə ki, bu, son dərəcə mürəkkəb məsələdir və ümumiyyətlə, hüquq və dini bir-birindən ayırmağa heç bir lüzum yoxdur. Bu dualist normalar işgüzar normalardır və ictimai münasibətləri lazımi səviyyədə tənzim edirlər."

Dini normaları və hüquq normalarını ilk başlanğıcda onların təfsiri zəruriliyi birləşdirir, çünki bu normaların bir qismi (dini hüquq normaları) daha çox mücərrəd və obrazlı xarakter daşıyır, digər qismi (hüquq normaları) isə terminlərin spesifikliyinə və tətbiq edilmələri ilə bağlı olaraq nəticələrin əhəmiyyətinə ehtiyac duyur. Buna görə də Hermenevtik tədqiqat metodu mətnin birmənalı başa düşülməsi məqsədi ilə onun təfsir edilməsi hüquq və din üçün ümumi hesab olunur. Bununla belə, hermenevtika hüquqda hələ Müqəddəs Avqustin tərəfindən müstəqil elmi istiqamət qismində işlənib hazırlanmış bibliya heremenevtikasının inkişaf dərəcəsinədək qalxa bilməmişdir."

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Hər çəkilən siqaret insan ömrünü 11 dəqiqə azaldır

Hər il noyabrın üçüncü cümə axşamı bir sıra qərb ölkələrində Siqaretdən İmtina Günü kimi qeyd edilir. 1977-ci ildə Amerika Onkoloji Cəmiyyətinin təsis etdiyi bu tarix 1987-ci ildə ilk dəfə Dünya Səhiyyə Təşkilatı tərəfindən qeyd olunub. AZƏRTAC xəbər verir ki, siqaretin tərkibində olan 4 minə qədər kimyəvi birləşmənin 50-si orqanizmdə xərçəngin yaranmasına səbəb olur. Elə bunun nəticəsidir ki, siqaret çəkmək səbəbindən hər il dünyada 7 milyon nəfər həyatını itirir ki, onların 10 faizi passiv siqaret çəkənlərdir. Aparılan araşdırmalar göstərir ki, hər çəkilən siqaret insan ömrünü 11 dəqiqə azaldır. Çəkilən siqaretin tüstüsünün 25 faizi orqanizmə daxil olur, 75 faizi isə atmosferi zəhərləyir. Elə bunun nəticəsidir ki, hazırda dünyada iki uşağdan biri tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alır. Hər gün 85 min nəfər siqaret çəkməyə başlayır, onlardan 22 mini bu zərərli vərdişdən yaxa qurtara bilmir. Müstəqil araşdırma və sorğu təşkilatlarının apardığı tədqiqatlara görə, 18-49 yaş arasında olanların 50 faizi bu zərərli vərdişin aludəçisidir. Yəni də həmin mənbələrin araşdırmalarının nəticələrinə əsasən, qadın və uşaqların 41 faizi passiv siqaret çəkməyə məruz qalır. 13-15 yaşlı məktəblilər arasında aparılan sorğu göstərib ki, onların 10,8 faizi siqaretin dadından xəbərdardır.

2017-ci il dekabrın 1-də ölkəmizdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanun qəbul olunub. Bununla yanaşı, vətəndaşların sağlam həyata qayıtması və ətrafdakıları zərərli tüstü vasitəsilə passiv siqaret çəkməyə məcbur edənləri cəzalandırmaq kimi bir sıra digər addımların atılması planlaşdırılıb.

İki amerikalı 700 milyon dolları bölüşəcək - CEK-POJ

Nyu-York sakini 67 yaşlı Robert Beyli Amerikada "Powerball" lotereyasının qalibi olub. 25 il ərzində "Powerball" biletleri alan R.Beyli bu müddətdə həmişə eyni rəqəmlərin kombinasiyasından istifadə edirmiş. Nəhayət, bu kombinasiya ona inanılmaz uğur gətirib. Budəfəki tirajın cek-potu 700 milyon dollara yaxın olub. Beyli bu məbləği Texasdan olan bir qadınla bölüşəcək. "Powerball" lotereyasının təşkilatçıları xəbər verir ki, Beyli lotereya biletini Harlemdəki mağazaların birində alıb. Uzun illər boyu lotereya oynayan Beyli indiye qədər bir dəfə 30 min dollar udub.

Qalib oyunçunun sözlərinə görə, lotereyada istifadə etdiyi rəqəmlərin kombinasiyası heç də təsadüfi deyil. 25 il bundan əvvəl ona bu rəqəmləri yaxın qohumlarından biri verib. Beyli inanırdı ki, bu kombinasiya gec-tez ona uğur gətirəcək. Beləliklə, bütün zəruri tutulmalar ödənildikdən sonra ona 198 milyon dollar çatacaq.

ELAN

ADPU-nin Təsvisi incəsənət ixtisası üzrə II kurs tələbəsi Aşımov Nofel Zaur oğlunun adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Sabah qrupları fakültəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Məmmədliyəva Gülüstanın adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Şirvan şəhəri Nəriman Nərimanov küçəsi 34 ünvanında yerləşən aptekin fəaliyyəti üçün "Validələr" MMC-yə Səhiyyə Nazirliyinin 15 dekabr 2014-cü il tarixdə verdiyi 084218 sayılı lisenziya itdiyi üçün etibarsız sayılır.

BAŞSAĞLIĞI

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri İlham Məmmədov və aparat rəhbəri Əli Quliyev təşkilatın kollektivi adından YAP İcra katibinin müavini Mübariz Qurbanlıya anası

Süsən xanımın

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Allah rəhmət eləsin.

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri İlham Məmmədov və aparat rəhbəri Əli Quliyev təşkilatın kollektivi adından YAP Mərkəzi Aparatının məsul işçisi Refael Gülməmmədova atası

Şirməmməd müəllimin

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Allah rəhmət eləsin.

SƏS

Son səhifə

16 noyabr



Azad Rəhimov: "İdmançılarla bağlı böyük mübahisələr baş verir"

İlk dəfə olaraq, WADA-nın Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclası Bakıda təşkil olunur. Bu, bizim üçün çox önəmli hadisədir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən Ümumdünya Antidoping Agentliyinin (WADA) Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclasında iştirak edən gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, bu cür mötəbər tədbirin Bakıda baş tutması WADA-nın qısa müddətdə anti-doping sahəsində Azərbaycanda görülən işlərdən razı qalmasının göstəricisidir: "Ona görə də ölkəyə bu cür yüksək etimad göstərilib. İdman ictimaiyyətinin tanınmış simaları Bakıda səfərdədir. İnanırıq ki, burada qaldırılacaq məsələlər gələcək üçün çox vacib olacaq. Bildiyiniz kimi, idmançılarla bağlı böyük mübahisələr baş verir. Bizim əsas məqsədimiz təmiz idman, ədalətli oyunlardır. Ona görə də konfransın bu işlərdə rolunun çox böyük olacağını düşünürük".

Kreyq Ridi: WADA-nın Bakıda keçirilən iclaslarında mühüm qərarlar qəbul olunub

Ümumdünya Antidoping Agentliyinin (WADA) Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclaslarına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirirəm. Bu iclaslar çox məhsuldar keçdi və mühüm qərarlar qəbul olundu.

AZƏRTAC xəbər verir ki, bunu WADA-nın prezidenti Kreyq Ridi qurumun Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin Bakıda keçirilən iclasları ilə əlaqədar təşkil olunan mətbuat konfransında deyib. K.Ridi bildirib ki, Bakıda keçirilən toplantıda xeyli sayda ölkədən və qurumdan nümayəndələr iştirak edirlər. Onlar idmanda yalana və dopinglərə qarşı ciddi mübarizə aparılması yollarını müzakirə edirlər. Bundan əlavə, İcraiyyə Komitəsində idmançıların da təmsil olunması ilə bağlı qərar qəbul edilib. Noyabrın 28-də WADA-nın nümayəndə heyəti Moskva Laboratoriyasında görülən işlərlə tanış olacaqlar. Bu, Rusiya Antidoping Agentliyi (RUSADA) ilə WADA arasındakı sıx əməkdaşlıqdan irəli gəlir.



Yunan-Roma güləşçilərimiz dünya çempionatında beşinci olublar

Ruminiyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında Yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub. Mundiala 7 pəhləvanla yollanan yığmamız 71 xalla komanda hesabında ilk beşliyi qapayıb. Millimiz yalnız Gürcüstan (126), Rusiya (101), Türkiyə (87) və Yaponiyadan (80) geri qalıb. Xatırladaq ki, Buxarestdə Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) gümüş, İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb.

"Barselona" qaçqınlara yardım üçün 6 milyon avro ayırıb

"Barselona" Fondu Yunanistan, Livan və İtaliyada sığınacaq tapmış qaçqınlara yardım üçün 6 milyon avro ayırıb. "Marca" nəşri yazır ki, "Barselona"-nın keçmiş futbolçusu Lilian Tyüram yardımı çatdırmaq üçün Livana səfər edib.

"Barselona" klubunun vitse-prezidenti Jorji Kardoner bununla bağlı deyib: "Biz qərara gəldik ki, hərəkətə keçək. Dünyada 68 milyon qaçqın var və onların 50 faizi uşaqlardır. Azyaşlılar bu münafişlərin baş verməsində heç bir məsuliyyət daşımır. İstəyirik ki, bir çoxları öz ləyaqət hissini bərpa etsinlər". Fondun təsisçisi Mariya Valles isə bildirib ki, onlar bu proqram sayəsində uşaqların öz problemlərini bir anlığa unuduqlarının və tənha-lıq hissi keçirmədiklərinin şahidi olublar.

"Mançester Siti"dən 18 yaşlı futbolçuya 6 illik müqavilə



"Mançester Siti" gənc yarımmüdafiəçisi Fil Fodenlə yeni müqavilə imzalamağa hazırlaşır. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 18 yaşlı oyunçu öz menecerinə klubda qalmaq istədiyini deyib. Mançester təmsilçisi futbolçu ilə 6 illik yeni sözleşmə barədə razılığa gəlib. Qeyd edək ki, Foden "şəhərlilər" in yetirməsidir və İngiltərənin 21 yaşadək futbolçulardan ibarət milli komandasında da çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2020-ci ilin yayına qədərdir.

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

**Şəhadətnəmə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel:598-33-90 Faks:493-11-62**

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnilir. "Azərbaycan" nəşriyyatında çap olunur. Qəzetdə AzərTAc, SİA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur
Tiraj: 5500